

“Vergi sistemi” fənnindən test sualları 300

1. Mülkiyyət formasına, fiziki şəxslərin vətəndaşlığına və kapitalın yerinə görə vergi dərəcələri necə müəyyən edilir?
A) kapitalın yerinə görə müxtəlif dərəcələrlə
B)) eyni dərəcə ilə
C) fiziki şəxslərin vətəndaşlığına görə müxtəlif dərəcələrlə
D) mülkiyyət formasına görə müxtəlif dərəcələrlə
2. Azərbaycan Respublikasında vergilərin dəyişdirilməsi və ya ləğv edilməsi necə həyata keçirilir?
A) Nazirlər Kabinetinin qərarına əsasən
B)) Vergi Məcəlləsinə dəyişiklik edilməsi yolu ilə
C) Beynəlxalq valyuta fondunun tövsiyyələrinə əsasən
D) Ümumxalq səsverməsi – referendum yolu ilə
3. Vergilər haqqında qanunvericilik hansı tərzdə formalaşdırılmalıdır?
A) hər kəs yalnız hansı vergiləri, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin
B) hər kəs yalnız hansı vergiləri, hansı qaydada, nə vaxt ödəməli olduğunu dəqiq bilsin
C)) hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin
D) hər kəs yalnız hansı vergiləri və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin
4. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları kimin xeyrinə şərh edilməlidir?
A) Vergi orqanlarının
B) Vergi və gömrük orqanlarının
C)) Vergi ödəyicisinin
D) Heç kimin
5. Azərbaycan Respublikasında vergi sistemi hansı vergilərdən ibarətdir?
A) dövlət vergiləri və yerli vergilər [bələdiyyə vergiləri]
B)) dövlət vergiləri, muxtar respublika vergiləri və yerli vergilər [bələdiyyə vergiləri]
C) muxtar respublika vergiləri və yerli vergilər [bələdiyyə vergiləri]
D) dövlət vergiləri və muxtar respublika vergiləri
6. Dövlət vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur?
A)) Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
B) Vergi Məcəlləsi və Naxçıvan MR-nın qanunları ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
C) Vergi Məcəlləsi və “Yerli vergilər və ödənişlər haqqında” qanun ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
D) Konstitusiyaya ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
7. Yerli vergilər dedikdə hansı vergilər başa düşülür?

- A)) Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur
- B) Bələdiyyələr haqqında müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur
- C) Vergi Məcəlləsi və müvafiq qərarla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur
- D) Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən, Nazirlər Kabinetinin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur

8. Xüsusi vergi rejimi dedikdə, nə nəzərdə tutulur ?

- A)) müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası
- B) müəyyən dövr ərzində vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçota alınmasının xüsusi qaydası
- C) müəyyən dövr ərzində vergi nəzarətinin həyata keçirilməsinin xüsusi qaydası
- D) müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin təxirə salınması

9. Aşağıda göstərilənlərdən hansılar vergitutmanın formaları sayılır?

- A) bilavasitə mənbədən, protokol üzrə və bildiriş üzrə
- B) bildiriş üzrə, etibarnamə üzrə və bəyanətmə üzrə
- C)) bəyannamə üzrə, bildiriş üzrə və bilavasitə mənbədən
- D) şəhadətnamə üzrə, bildiriş üzrə və bilavasitə mənbədən

10. Vergi məbləğlərinin bəyannamə forması üzrə tutulması dedikdə nə başa düşülür?

- A) Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
- B)) Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
- C) Verginin tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi
- D) Verginin tədiyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması

11. Vergi məbləğlərinin bilavasitə mənbədən tutulması dedikdə nə başa düşülür?

- A) Verginin tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi
- B) Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
- C)) Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
- D) Verginin tədiyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması

12. Vergi məbləğlərinin bildiriş üzrə tutulması dedikdə nə başa düşülür?

- A)) Vergi məbləğlərinin vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi
- B) Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
- C) Vergi məbləğlərinin vergitutma obyektinin dəyəri və mühərrikinin həcmi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi
- D) Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması

13. Hansı vergi dövlət vergilərinə aid deyildir?

- A) yol vergisi

- B) fiziki şəxslərin gəlir vergisi
- C)) fiziki şəxslərin əmlak vergisi
- D) aksizlər

14. Vergi Məcəlləsi ilə bütün dövlət vergilərinin dərəcələrinin hansı həddi müəyyən edilir?

- A) ən aşağı hədləri müəyyən edilir
- B) optimal hədləri müəyyən edilir
- C)) ən yüksək hədləri müəyyən edilir
- D) böhran hədləri müəyyən edilir

15. Dövlət vergiləri ilə Muxtar Respublika vergiləri arasındakı fərq hansı vergi növü ilə müəyyən edilir?

- A) Mədən vergisi
- B) Torpaq vergisi
- C) Yol vergisi
- D)) Heç biri ilə müəyyən edilmir, hər ikisi eynidir.

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergi anlayışına verilən tərifdə onun səciyyəvi əlamətləri hansılardır?

- A) məcburilik; fərdilik; ekvivalentlik
- B)) məcburilik; fərdilik; əvəzsizlik
- C) könüllülük; fərdilik; əvəzsizlik
- D) məcburilik; fərdilik; dolayısı ilə əvəzi ödənilmək

17. Vergi məbləğinin hesablanması üçün vergi dərəcəsi aşağıdakılardan hansına tətbiq olunur?

- A) vergitutma obyektinə
- B)) vergitutma bazasına
- C) vergi borcuna
- D) maliyyə sanksiyasına

18. Vergilərin müəyyən edilməsi dedikdə, nə başa düşülür?

- A) vergi ödəyicilərinin və vergitutma formalarının müəyyən edilməsi
- B)) vergi ödəyicilərinin və vergitutma elementlərinin müəyyən edilməsi
- C) vergi orqanlarının və vergitutma elementlərinin müəyyən edilməsi
- D) vergi növlərinin müəyyən edilməsi

19. Aşağıdakılardan hansı vergitutma elementlərinə aid deyil?

- A) vergitutma bazası
- B) vergi dərəcəsi
- C) verginin ödənilməsi qaydası və müddəti
- D)) vergi borcu

20. Vergi müəyyən edildikdə hansı əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər?

- A) Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər sahə qanunvericilik aktları ilə nəzərdə tutulan əsaslarla
- B) Vergi Məcəlləsi və Gömrük Məcəlləsi ilə nəzərdə tutulan əsaslarla

C) Beynəlxalq müqavilələrlə nəzərdə tutulan əsaslarla

D)) Vergi Məcəlləsi ilə nəzərdə tutulan əsaslarla

21. Malların [işlərin, xidmətlərin] bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edən amillər hansıdır?

1. göndərilmiş malların [görülmüş işlərin, göstərilmiş xidmətlərin] həcmi [əmtəə partiyasının həcmi]
2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri
3. malların alınma qiymətləri və digər istehsal göstəricilərinin səviyyəsi
4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer
5. mallara [işlərə, xidmətlərə] tələb və təklifin dəyişməməsi

A) 1, 2, 3

B)) 1, 3, 5

C) 1, 2, 4

D) 1, 4, 5

22. İşlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən hansı amillər nəzərə alınır?

1. işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi
2. istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi
3. mallara [işlərə, xidmətlərə] tələb və təklifin dəyişməməsi
4. işlərin, xidmətlərin keyfiyyət göstəriciləri
5. qiymətlərə təsir edə bilən digər şərtlər

A) 1, 2, 3

B) 1, 3, 5

C) 1, 2, 5

D)) 1, 4, 5

23. Malların [işlərin, xidmətlərin] bazar qiyməti sonrakı [təkrar] satış qiymətinə əsasən hansı qaydada müəyyənləşdirilir?

- A) maya dəyərində rentabellik normasını əlavə etməklə
- B) tətbiq olunmuş əlavələri sonrakı satış qiyməti ilə toplamaqla
- C)) sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla
- D) belə bir qayda müəyyənləşdirilməmişdir

24. Hansı halda bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir?

- A)) malların [işlərin, xidmətlərin] bazar qiymətlərini sonrakı [təkrar] satış qiyməti və dəyərin toplanması üsullarından biri ilə müəyyənləşdirmək mümkün olmadıqda
- B) malların [işlərin, xidmətlərin] bazar qiymətlərini yalnız dəyərin toplanması üsulu ilə müəyyənləşdirmək mümkün olmadıqda

- C) malların [işlərin, xidmətlərin] bazar qiymətlərini yalnız sonrakı [təkrar] satış qiyməti ilə müəyyənləşdirmək mümkün olmadıqda
D) heç bir halda

25. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və

- A) mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada alış qiyməti ilə uçota alınır
B) mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada bazar qiyməti ilə uçota alınır
C) mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır
D) mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta statistik qiymətlə uçota alınır

26. Alınmış malların [işlərin, xidmətlərin] alış qiyməti bazar qiymətindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hansı hallarda həmin malların [işlərin, xidmətlərin] dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır?

1. alınmış malların [işlərin, xidmətlərin] faktiki alış dəyərinin əsaslı olaraq artırılması aşkar edildiyi halda
2. alınmış malların [işlərin, xidmətlərin] faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda
3. malgöndərəni [iş görəni, xidmət göstərəni] müəyyənləşdirmək mümkün olmadıqda
4. malgöndərəni [iş görəni, xidmət göstərəni] müəyyənləşdirmək mümkün olduqda

- A) 1, 3
B) 2, 3
C) 3, 4
D) 2, 4

27. Vergi ödəyicilərinin təqdim olunan mallara [işlərə, xidmətlərə] tətbiq etdikləri qiymətlərin səviyyəsi Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən neçə faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdim olunma qiymətləri ilə hesablanır?

- A) 40%-dən
B) 20%-dən
C) 50%-dən
D) 30%-dən

28. Malın [işin, xidmətin] bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən hansı məlumatlardan istifadə edilir?

1. malın [işin, xidmətin] bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən
2. dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan
3. malın ixrac olunduğu ölkədəki bazar qiymətləri haqqında məlumat mənbələrindən
4. vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan

- A) 1, 2, 4
B) 1, 2, 3

- C) 1, 3, 4
- D) 2, 3, 4

29. Vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyicisinə münasibətdə qanunvericiliyə əməl etmədikdə, vergi ödəyicisinə hansı hüquq verilir?

- A) daxili işlər orqanlarına şikayət etmək
- B) vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək
- C) vergi orqanlarının vəzifəli şəxslərini vergi ödəyicisinin obyektinə daxil olmağa icazə verməmək
- D) vergilər haqqında qanunvericiliyə riayət olunmasını hüquq-mühafizə orqanlarından tələb etmək

30. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra istehsal həcmnin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar vergi ödəyicisinin hansı hüququ vardır?

- A) xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanından tələb etmək
- B) bu barədə vergi orqanına məlumat vermək
- C) xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanından xahiş etmək
- D) xronometraj metodu ilə özü tərəfindən yeni müşahidə aparmaq və nəticəsi barədə vergi orqanına məlumat vermək

31. Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aid deyildir?

- A) vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək
- B) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək
- C) vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək
- D) müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək

32. Vergitutma məqsədləri üçün şəxs dedikdə, kim nəzərdə tutulur?

- A) istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi
- B) yalnız fiziki şəxs
- C) istənilən fiziki və ya kommersiya hüquqi şəxsi, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi
- D) yalnız qeyri-rezidentin daimi nümayəndəliyi

33. Vergi ödəyicisinin ailə üzvlərinə aşağıdakılardan hansılar aiddir?

- 1. ər-arvadlar, bacı və qardaş övladları
- 2. ər-arvadların bacıları, qardaşları və valideynləri
- 3. bacıların ərlərinin və qardaşların arvadlarının valideynləri
- 4. valideynlərin bacılarının [qardaşlarının] övladları

5. bacıların ərləri və qardaşların arvadları

- A)) 1, 2, 5
- B) 2, 3, 4
- C) 3, 4, 5
- D) 1, 3, 5

34. Maddi aktivlərin istifadə müddəti neçə ildən çox olduqda, onlar əsas vəsait sayılır?

- A)) 1 ildən
- B) 2 ildən
- C) 3 ildən
- D) 5 ildən

35. Vergitutma məqsədləri üçün faizlər dedikdə, nə nəzərdə tutulur?

- A)) borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin [ssudaların] və ya depozitlərin [hesabların] verilməsi üçün ödəmə
- B) krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarının idarə edilməsinə görə ödəmə
- C) valyutanın, pul vəsaitlərinin və əskenasların [numizmatika əşyalarından başqa] tədavülü ilə bağlı ödəmə
- D) istehsal edilmiş mallara görə ödəmə

36. Vergitutma məqsədləri üçün xalis mənfəət dedikdə nə başa düşülür?

- A) balans mənfəəti
- B)) mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət
- C) mühasibat mənfəəti
- D) dolaylı vergilər çıxıldıqdan sonra qalan mənfəət

37. Əmlakın qalıq dəyəri dedikdə nə başa düşülür?

- A) ilin sonuna əsas vəsaitlərin dəyəri
- B)) əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri
- C) əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər artırılan dəyəri
- D) əsas vəsaitlərin ilkin dəyəri ilə həmin əsas vəsaitlərə hesablanmış amortizasiya məbləğinin ədədi ortası

38. Aşağıdakılardan hansı Vergi Məcəlləsində istifadə edilən royalti anlayışına aid deyil?

- A) ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı üzərində hüquqların istifadə olunmasına görə ödənişlər

- B) kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə alınan ödənişlər
- C) istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya görə mükafat şəklində alınan ödənişlər
- D)) sənaye, kommersiya və ya elmi avadanlığın istehsalı, yaxud satışına görə alınan ödənişlər

39. Vergitutma məqsədi ilə “nəzarət- kassa aparatı” dedikdə nə başa düşülür ?

- A) malların [işlərin, xidmətlərin] təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və ədliyyə orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri
- B) malların [işlərin, xidmətlərin] təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və gömrük orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri
- C) malların [işlərin, xidmətlərin] təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və maliyyə orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri
- D)) malların [işlərin, xidmətlərin] təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri

40. Forvard kontraktı nədir?

- A) işçi ilə bağlanan müqavilə, kontraktdır
- B)) şəxsin qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən vaxtda və müəyyən şərtlərlə bu cür forvard kontraktının bağlandığı anda təsbit edilmiş qiymətlə əldə etməyə [satmağa] öhdəliyini təsdiq edən müqavilədir
- C) şəxsin mallar və ya pul vəsaitini alınması məqsədi ilə bağlanan müqavilədir
- D) şəxsin yalnız qiymətli kağızlar və ya pul vəsaitləri gələcəkdə müəyyən vaxtda və müəyyən şərtlərlə bu cür forvard kontraktının bağlandığı anda təsbit edilmiş qiymətlə əldə etməyə öhdəliyini təsdiq edən müqavilədir

41. Opsion nədir?

- A) qiymətli kağızların əldə edilməsi hüququnu təsdiq edən sənəddir
- B)) qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən şərtlərlə bu cür opsionun bağlanması anına və ya tərəflərin qərarına əsasən, bu cür əldə etmənin anına satış qiymətlərinin təsbit edilməsi ilə əldə etməyə [satmağa] hüququ təsdiq edən sənəddir
- C) malgöndərənlərlə bağlanan müqavilədir
- D) şəxsin barter əməliyyatları ilə əlaqədar öhdəliyini təsdiq edən müqavilədir

42. Qeyri-kommersiya fəaliyyəti dedikdə, hansı fəaliyyət nəzərdə tutulur?

- A)) məqsədi gəlir götürmək olmayan və əldə etdiyi gəliri yalnız qeyri-kommersiya məqsədləri üçün istifadə etməyi nəzərdə tutan fəaliyyət

- B) məqsədi gəlir götürmək olan və əldə etdiyi gəliri yalnız kommersiya məqsədləri üçün istifadə etməyi nəzərdə tutan fəaliyyət
- C) yalnız xeyriyyəçilik fəaliyyəti
- D) əldə etdiyi gəliri qeyri-kommersiya məqsədləri üçün istifadə etməyi nəzərdə tutmayan fəaliyyət

43. Azərbaycan Respublikası ərazisindən tranzit nədir?

- A) gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki üç və daha çox məntəqə arasında xarici ölkə ərazisi ilə daşınmadır
- B) gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki üç və daha çox məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınmadır
- C) gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında xarici ölkə ərazisi ilə daşınmadır
- D)) gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınmadır

44. Xeyriyyə təşkilatı nədir?

- A)) xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı
- B) xeyriyyəçilik fəaliyyətini həyata keçirən kommersiya təşkilatı
- C) əsas məqsədi gəlir əldə etmək olan hüquqi şəxs
- D) məqsədi gəlir əldə etmək olmayan qeyri-dövlət təşkilatı

45. ƏDV-nin depozit hesabı dedikdə nə nəzərdə tutulur?

- A)) ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabı
- B) vergi ödəyicilərinin özlərinin ƏDV ilə bağlı əməliyyatlarının uçotunun aparılması üçün banklarda açıqları xüsusi depozit hesabı
- C) vergi ödəyicilərinin özlərinin vergi öhdəlikləri ilə bağlı əməliyyatlarının uçotunun aparılması üçün banklarda açıqları xüsusi hesablar
- D) digər şəxslərlə aparılan təsərrüfat əməliyyatlarında hesablaşmaların uçotunu aparan hesab

46. Aşağıda göstərilənlərdən hansı vergi ödəyicilərinin vəzifələrinə aid edilmir?

- A) qanunla müəyyən edilmiş vergiləri ödəmək
- B) qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] və vergitutma obyektlərinin uçotunu aparmaq
- C) vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək
- D)) vergilərə dair normativ aktları almaq

47. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda o, vergi orqanına nə təqdim etməlidir?

- A)) Vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edir
- B) Vergi hesabatını boş göstərməklə təqdim edir
- C) Vergi hesabatını təqdim etmir
- D) Fəaliyyətinin dayandırıldığı gündən gec olmayaraq vergi orqanına müvafiq arayış təqdim edir

48. Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, bu barədə vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada təqdim edilən arayışda hansı müddət göstərməlidir?

- A) yalnız sahibkarlıq fəaliyyətinin dayandırılması gününü
- B) yalnız vergi tutulan əməliyyatların dayandırılması tarixini
- C)) sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti
- D) sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasınadək keçən müddəti

49. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, vergi hesabatının əvəzinə vergi orqanına təqdim etdiyi arayış nə vaxt qüvvəsini itirir?

- A) vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandıqdan 3 gün sonra
- B) arayışın təqdim edildiyi gündən
- C)) vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən
- D) vergi hesabatlarının verilməsi üzrə öhdəlik başa çatdığı gündən

50. Kimlər vergi agentini hesab olunur?

- A) vergi ödəyicisinin kommersiya sirrini bilən şəxslər
- B) vergi ödəyicisinin ailə üzvləri
- C)) vergi ödəyicisinin vergisini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxslər
- D) vergi ödəyicilərinin fəaliyyətini izləyən xüsusi şəxslər

51. Hansı şəxslər vergi agentini ola bilərlər?

- A)) həm fiziki, həm də hüquqi şəxslər
- B) yalnız hüquqi şəxslər
- C) yalnız fiziki şəxslər
- D) yalnız Azərbaycan Respublikasının vətəndaşı olan və yaşı 18-dən yuxarı olan istənilən şəxs

52. Vergi agentinin hüquqları ilə vergi ödəyicisinin hüquqları arasında hansı fərq vardır?

- A) onların hüquqları əhəmiyyətli şəkildə bir-birindən fərqlənir
- B) vergi agentini daha geniş hüquqlara malikdir
- C) vergi ödəyicisinin hüquqları daha genişdir
- D)) Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, eyni hüquqları vardır

53. Verginin tutulması mümkün olmadığı halda neçə gün müddətində vergi agentini bu barədə vergi orqanına yazılı məlumat verməlidir?

- A)) 30 gün
- B) 20 gün
- C) 15 gün
- D) 10 gün

54. Qanunla ona həvalə olunmuş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə vergi agentı hansı qaydada məsuliyyət daşıyır?

- A) yalnız İnzibati Xətalər Məcəlləsi ilə müəyyən edilmiş qaydada
- B)) Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada
- C) Konstitusiya ilə müəyyən edilmiş qaydada
- D) heç bir məsuliyyət daşımır

55. Vergitutma məqsədləri üçün bir şəxsin digər şəxsin əmlakında bilavasitə və ya dolayısı iştirak payı və ya səs hüququ neçə faizdən az olmadıqda, bu şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlar?

- A)) 20 faiz
- B) 15 faiz
- C) 10 faiz
- D) 5 faiz

56. Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu hansı miqdarda ödəyirlər?

- A) iddia məbləğinin 10 %-i məbləğində
- B) iddia məbləğinin 15 %-i məbləğində
- C) iddia məbləğinin 20 %-i məbləğində
- D)) dövlət rüsumunu ödəməkdən azaddırlar

57. İdxal-ixrac əməliyyatları zamanı vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti hansı orqan həyata keçirir?

- A) Maliyyə Nazirliyi
- B) Vergilər Nazirliyi
- C)) Dövlət Gömrük Komitəsi
- D) Nazirlər Kabineti

58. Xidməti fəaliyyətlə əlaqədar vergi orqanının işçisinin və ya onun ailə üzvlərinin əmlakına dəymiş zərər hansı vəsait hesabına ödənilir?

- A)) sonradan təqsirkar şəxsdən tutulmaqla tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına
- B) vergi orqanlarının büdcədən kənar fondunun vəsaiti hesabına
- C) həmkarlar təşkilatının vəsaitləri hesabına
- D) yerli [bələdiyyə] büdcəsinin vəsaiti hesabına

59. Vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını hansı qanunvericilik aktları təşkil edir?

- A) yalnız Vergi Məcəlləsi
- B)) Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları
- C) yalnız Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları
- D) ancaq Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilmiş qanunvericilik aktları

60. Aşağıdakılardan hansılar vergi orqanlarının hüquqlarına aiddir?

1. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsinə təmin etmək
2. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunu həyata keçirtmək
3. vergi ödəyicisinin audit yoxlamasından keçməsinə tələb etmək
4. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək
5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq

- A)) 1;2;4
- B) 1;2;5
- C) 2;3;4
- D) 3;4;5

61. Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlərmi?

- A) ləğv edə bilməzlər
- B)) ləğv edə bilərlər
- C) qeyri-qanuni aktı və qərarı qəbul etmiş vəzifəli şəxsi cəzalandıra bilər, lakin akt və qərarı ləğv edə bilməz
- D) yalnız qismən ləğv edə bilər

62. Gömrük orqanları vergitutma ilə əlaqədar onlarda olan məlumatı hansı orqana verməlidirlər?

- A)) Vergilər Nazirliyinə
- B) Maliyyə Nazirliyinə
- C) Dövlət Statistika Komitəsinə
- D) Nazirlər Kabinetinə

63. Vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən fəaliyyət növlərindən hansı ilə məşğul olmağa ixtiyarı yoxdur?

- A) pedaqoji
- B) elmi
- C)) məsləhətçi
- D) yaradıcılıq

64. Hansı halda vergi orqanlarının vəzifəli şəxslərinin vergi ödəyicilərinə münasibətdə öz xidməti vəzifələrini həyata keçirmək yolverilməzdir?

- A)) həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər ailə üzvlərinin münasibətləri olduqda
- B) həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər dostluq münasibətləri olmadıqda
- C) həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər şəxsi tanışlıq xarakteri daşmadıqda
- D) vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicilərinin fəaliyyətində maliyyə marağı olmadıqda

65. Kommersiya [vergi] sirri vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən hansı hallarda açıla bilər?

- A) vergi orqanları və onların vəzifəli şəxslərinin məqbul hesab etdiyi müstəsna hallarda
- B) heç bir halda
- C) vergi orqanları və onların vəzifəli şəxslərinin məqbul hesab etdiyi bütün hallarda
- D)) qanunla nəzərdə tutulmuş hallarda

66. Vergi ödəyicisinə aid məlumat hansı halda digər şəxsə verilə bilər?

- A) heç bir halda verilə bilməz
- B) bütün hallarda verilə bilər
- C)) vergi ödəyicisinin yazılı icazəsi ilə
- D) vergi orqanının qərarı ilə

67. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək vergi orqanlarının vəzifələrinə aiddirmi?

- A) aid deyil
- B)) aiddir
- C) Ədliyyə orqanlarının vəzifələrinə aiddir
- D) Məhkəmə orqanlarının müvafiq qərarı olduqda aiddir

68. Vergi orqanları öz vəzifələrini hansı orqanlar ilə qarşılıqlı əlaqədə həyata keçirirlər?

- A) yalnız mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə
- B)) mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquq-mühafizə, maliyyə və digər dövlət hakimiyyəti orqanları ilə
- C) yalnız maliyyə orqanları ilə
- D) ancaq hüquq mühafizə orqanları ilə

69. Gömrük orqanları vergitutma ilə əlaqədar onlarda olan məlumatı hansı orqana verməlidirlər?

- A)) Vergilər Nazirliyinə

- B) Maliyyə Nazirliyinə
- C) Dövlət Statistika Komitəsinə
- D) Nazirlər Kabinetinə

70. Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr hansı meyarlar əsasında verilir?

- A) işgüzarlığına, ixtisasına və iş stajına görə
- B) yalnız ixtisasına və iş stajına görə
- C) yalnız vəzifəsinə və ixtisasına görə
- D)) vəzifəsinə, ixtisasına və iş stajına görə

71. Hansı halda vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən vergi ödəyicilərinə münasibətdə öz xidməti vəzifələrini həyata keçirmək yolverilməzdir?

- A)) vergi orqanlarının vəzifəli şəxslərinin və ya onların ailə üzvlərinin bilavasitə və ya dolayısı ilə vergi ödəyicisində [onun fəaliyyətində] maliyyə marağı olduqda
- B) həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər dostluq münasibətləri olduqda
- C) həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər şəxsi tanışlıq xarakteri daşımadıqda
- D) vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicilərinin fəaliyyətində maliyyə marağı olmadıqda

72. Aşağıdakı hansı məlumatlar istisna olmaqla vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat kommersiya [vergi] sirri və şəxsi həyata dair məlumat hesab olunur?

1. vergi ödəyicisinin razılığı olmadan aşkar edilən
2. vergi orqanının məqbul hesab etdiyi istənilən məlumat
3. vergi ödəyicisinin razılığı ilə aşkar edilən
4. vergi ödənişləri üzrə borclar
5. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında

- A) 2, 4, 5
- B) 2, 3, 4
- C)) 3, 4, 5
- D) 1, 2, 3

73. Kommersiya [vergi] sirri vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən hansı hallarda açıla bilər?

- A) vergi orqanları və onların vəzifəli şəxslərinin məqbul hesab etdiyi müstəsna hallarda
- B) heç bir halda
- C) vergi orqanları və onların vəzifəli şəxslərinin məqbul hesab etdiyi bütün hallarda
- D)) qanunla nəzərdə tutulmuş hallarda

74. Vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı aşağıdakı hansı hallarda digər orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər?

1. vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergi orqanlarının vəzifələrinin həyata keçirilməsi məqsədi ilə
2. büdcə qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün maliyyə orqanlarına
3. gömrük qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün gömrük orqanlarına
4. sosial müdafiə haqqında qanunların yerinə yetirilməsi üçün zəruri olan hədlərdə dövlət sosial müdafiə və tibbi sığorta fondlarına

- A) 1, 2, 4
- B) 2, 3, 4
- C) 1, 3, 4
- D) 1, 2, 3

75. Vergi ödəyicisinə aid məlumat hansı halda digər şəxsə verilə bilər?

- A) heç bir halda verilə bilməz
- B) bütün hallarda verilə bilər
- C) vergi ödəyicisinin yazılı icazəsi ilə
- D) vergi orqanının qərarı ilə

76. Vergi nəzarəti hansı məqsədlə həyata keçirilir?

- A) vergi ödəyicilərini məsuliyyətə cəlb etmək
- B) vergi ödəyicisinin obyektinin fəaliyyətini dayandırmaq
- C) vergilərin tam və vaxtında yığılmasını təmin etmək
- D) vergi ödəyicisinin digər təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqəsini müəyyən etmək

77. Vergi nəzarətini hansı dövlət orqanları həyata keçirir?

- A) yalnız Vergilər Nazirliyi
- B) Dövlət Gömrük Komitəsi və Maliyyə Nazirliyi
- C) Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyi
- D) Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi

78. Vergi orqanları vergi nəzarətini hansı formalarda həyata keçirirlər:

1. vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla
2. uçot və hesabat məlumatlarını yoxlamaqla
3. dövlət orqanlarının həyata keçirdikləri nəzarət məlumatlarından istifadə etməklə
4. vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla
5. mənbəyi bəlli olmayan məlumatlardan istifadə etməklə

- A) 1,2,3
- B) 2,3,4
- C)) 1,2,4
- D) 2,3,5

79. Vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər harada uçota alınır?

- A)) Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə uçota alınır
- B) uçota alınmır
- C) istənilən vergi orqanında uçota alınır
- D) ancaq rezidenti olduğu ölkədə uçota alınır

80. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə vergi orqanına nə təqdim edir?

- A) uçota alınmaq üçün bank idarəsinə köçürdüyü pulun qəbzini
- B)) şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumatı
- C) yalnız şəxsiyyətini təsdiq edən sənədin surətini
- D) yalnız yaşadığı yer haqqında məlumatı

81. Vergi orqanı vergi ödəyicisinə uçota alınması barədə nə təqdim edir?

- A) vergi ödəyicisinin uçota alınması barədə vergi orqanının əmrindən çıxarış təqdim edir
- B) vergi ödəyicisinin uçota alınması barədə arayış təqdim edir
- C) heç nə təqdim etmir
- D)) şəhadətnamə təqdim edir

82. Vergi ödəyicisinin uçotda olmasını təsdiq edən Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında hansı sənəd verilir?

- A)) Şəhadətnamənin yeni nüsxəsi
- B) Şəhadətnamə-dublikat
- C) Şəhadətnamənin surəti
- D) heç bir sənəd verilmir

83. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yerin və ya yaşadığı yerin dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra neçə gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını həyata keçirməlidir?

- A) 5 gün

- B) 10 gün
- C)) 15 gün
- D) 20 gün

84. Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma zamanı vergi ödəyicisi tərəfindən nə qədər ödəniş aparılır?

- A) 3 manat miqdarında
- B)) Ödənişsiz həyata keçirilir
- C) Şərti maliyyə vahidinin 5 misli miqdarında
- D) Şərti maliyyə vahidinin 8 misli miqdarında

85. Vergi ödəyicilərinin hər hansı tədiyyə, bank və gömrük sənədində VÖEN göstərilmədikdə ...

- A) ödənişi aparan müvafiq bank idarələri həmin sənədləri icra üçün qəbul edə bilər
- B) vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə müstəsna hallarda yol verilə bilər
- C) müvafiq bank idarələri həmin sənədləri icra üçün qəbul edə bilər, lakin vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir
- D)) ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir

86. Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması hansı hallarda mümkündür?

- A) yalnız fəaliyyətinə xitam verildikdə
- B) yalnız məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda
- C) yalnız vəfat etdikdə
- D)) fəaliyyətinə xitam verildikdə, məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda, vəfat etdikdə

87. Vergi ödəyicilərinin vahid dövlət reyestrini hansı dövlət orqanı aparır?

- A) Maliyyə Nazirliyi
- B) Ədliyyə Nazirliyi
- C) Nazirlər Kabineti
- D)) Vergilər Nazirliyi

88. Vergi ödəyicilərinin vahid dövlət reyestrinin aparılması aşağıdakı göstərilənlərin hansılarından ibarətdir?

1. xronoloji qaydada vergi ödəyicilərinin reyestr jurnalının aparılması və ləğv edilmiş vergi ödəyicilərinin reyestr jurnalının aparılması

2. uçota alınmış vergi ödəyicilərinin reyestr məlumatlarında dəyişikliklərlə bağlı dəqiqləşdirmələrin aparılması
3. uçota alınmış vergi ödəyicilərinin ödədikləri vergilərin uçotunun aparılması
4. uçota alınmış vergi ödəyicilərinə müvafiq məlumatın verilməsi
5. vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyalarının uçotunun aparılması

- A) 1, 2, 3
- B)) 1, 2, 4
- C) 2, 3, 4
- D) 3, 4, 5

89. Bank hesabının açılması məqsədi ilə hansı halda vergi ödəyicisinə müəyyən edilmiş müddətdə şəhadətnamə-dublikat verilmir?

- A) vergi orqanının istəyi olduqda
- B)) vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda
- C) vergi ödəyicisi sənədləri təqdim etmədikdə
- D) vergi ödəyicisi nəzarət-kassa aparatını qeydiyyatdan keçirmədikdə

90. Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinə nə vaxt verilmir?

- A)) büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda
- B) vergi ödəyicisi bəyannamə təqdim etmədiyi halda
- C) istənilən halda verilir
- D) vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda

91. VÖEN neçə rəqəmdən ibarətdir?

- A)) 10
- B) 9
- C) 11
- D) 7

92. Şəhadətnamə-dublikatın və onun alınması üçün vergi ödəyicisi tərəfindən verilən ərizənin forması hansı dövlət orqanı tərəfindən təsdiq olunur?

- A)) Vergilər Nazirliyi
- B) Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi
- C) Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Maliyyə Nazirliyi
- D) Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi

93. Dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları bank idarəsində hesab açmaq üçün nə vaxt vergi orqanına ərizə verir?

- A)) dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyatı alındıqdan sonra istənilən vaxt
- B) yalnız dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə 3 gün müddətində
- C) dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyatı alındıqdan sonra yalnız 10 gün müddətində
- D) dövlət qeydiyyatına alındıqdan sonra yalnız 1 ay müddətində

94. Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] məlumatı hansı qaydada göndərir?

- A) yalnız elektron daşıyıcı vasitəsilə
- B)) elektron və [və ya] kağız daşıyıcılar vasitəsilə
- C) istənilən qaydada
- D) bu barədə məlumat göndərilmir

95. Şəhadətnamə-dublikat alındığı tarixdən neçə gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir?

- A) 15 gün
- B) 20 gün
- C)) 10 gün
- D) 5 gün

96. Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnamə-dublikatın iki hissədən ibarət olması məlumdur. Vergi ödəyicisi tərəfindən bank hesabı açılarkən həmin hissələr necə istifadə olunur?

- A)) onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir.
- B) onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra müvafiq maliyyə orqanına göndərir.
- C) onun bir hissəsi vergi ödəyicisində qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir.
- D) onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə vergi ödəyicisi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir.

97. Vergi orqanı bank idarəsindən bildirişi aldıqdan və bildirişdə göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil etdikdən sonra neçə gün müddətinə həmin məlumatları müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] elektron və [və ya] kağız daşıyıcılar vasitəsilə göndərir?

- A) 5 gün müddətinə
- B)) 1 gün müddətinə
- C) 10 gün müddətinə
- D) 15 gün müddətinə

98. Şəhadətnamə-dublikat neçə gün ərzində istifadə olunmadıqda, vergi ödəyicisinə verilmiş şəhadətnamə-dublikat geri alınır və hesabın açılmaması barədə bankdan alınmış rəsmi məlumata əsasən onun etibarsız olması haqqında vergi ödəyicisinin uçot məlumatlarında müvafiq qeydlər edilir?

- A)) 10 gün
- B) 20 gün
- C) 15 gün
- D) 5 gün

99. Vergi orqanları tərəfindən keçirilən vergi yoxlamaları hansı formalarda ola bilər?

- A) səyyar vergi yoxlaması və operativ vergi nəzarəti
- B) operativ vergi nəzarəti və kameral vergi yoxlaması
- C) səyyar və kameral vergi yoxlamaları, operativ vergi nəzarəti
- D)) səyyar və kameral vergi yoxlamaları

100. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazilərinin, binalarının, habelə sənədlərin və əşyaların baxışını kimlərin iştirakı ilə həyata keçirir?

- A)) müşahidəçilərin
- B) digər vergi orqanının nümayəndəsinin
- C) heç kim iştirak etmir
- D) daxili işlər orqanı əməkdaşlarının

101. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi tərəfindən baxışın keçirilməsi barəsində hansı sənəd tərtib edilir?

- A)) protokol tərtib edilir
- B) akt tərtib edilir
- C) arayış tərtib edilir
- D) vergi orqanının rəhbərinin adına məruzə hazırlanır

102. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlama üçün zəruri olan sənədləri vergi ödəyicisindən hansı qanunvericilik aktı ilə müəyyən edilmiş qaydada tələb edə bilər?

- A) Mülki Məcəllə ilə
- B) Cinayət Məcəlləsi ilə
- C) Gömrük Məcəlləsi ilə
- D)) Vergi Məcəlləsi ilə

103. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən qanunla müəyyən olunmuş müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamayı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan hansı sənəd tərtib edilir?

- A) vergi orqanının rəhbərinin adına məruzə hazırlanır
- B)) akt tərtib edilir
- C) arayış tərtib edilir
- D) protokol tərtib edilir

104. Məlumdur ki, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinə uyğun olaraq 5 gün müddətində verilmədikdə yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib olunur. Səyyar vergi yoxlamasının keçirildiyi müddətdə tələb olunan sənədləri və ya surətlərini digər mənbələrdən əldə etmək mümkün olmadıqda vergi orqanının hansı hüquqları vardır?

- A) heç bir hüququ yoxdur
- B)) tərtib olunan akta əsasən ödənilməli olan vergi məbləğlərini Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən etmək
- C) tərtib olunan akta əsasən vergi ödəyicisini inzibati məsuliyyət cəlb etmək
- D) tərtib olunan akta əsasən vergi ödəyicisini cinayət məsuliyyətinə cəlb etmək

105. Vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımı qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən vergi ödəyicisi tərəfindən neçə gün müddətində təqdim edilməlidir?

- A) 5 gün
- B) 10 gün
- C)) 20 gün
- D) 15 gün

106. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi hansı orqanının əsaslandırılmış qərarı ilə həyata keçirilir?

- A) məhkəmənin
- B) prokurorluğun
- C)) vergi orqanının
- D) maliyyə orqanının

107. Səyyar vergi yoxlaması zamanı nümunə kim əşyalar hansı məqsədlər üçün götürülür?

1. gəlirdən çıxılan xərclərə aid edilən malların [işlərin, xidmətlərin] dəyərinin onların fiziki və keyfiyyət göstəriciləri, növü, mənbəyi və digər göstəricilərlə uyğunluğunun yoxlanılması;
2. malların istehsal mənbəsinin müəyyənləşdirilməsi;
3. vergi qanunvericiliyinin pozulmasının, o cümlədən aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların saxlanılmasının, satışının və idxal olunmasının sübut edilməsi
4. malların keyfiyyət göstəricilərinin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi
5. malların [işlərin, xidmətlərin] bazar qiymətlərinin müəyyənləşdirilməsi

- A) 1, 2, 3
- B)) 1, 3, 5
- C) 2, 3, 4

D) 2, 4, 5

108. Səyyar vergi yoxlaması keçirildiyi zaman əşyaların nümunə kimi götürülməsinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və məqsədlərlə yoxlamaları həyata keçirən vergi orqanının vəzifəli şəxsi nə vaxt vergi orqanının rəhbərinə və ya onun müavininə yazılı məlumat verməlidir?

- A) yoxlama başa çatdıqdan sonra
- B)) həmin gün
- C) yoxlamaya başlanıldıqdan 3 gün sonra
- D) məlumat verilmir

109. Səyyar vergi yoxlaması zamanı əşyaların nümunə kimi götürülməsi haqqında qərarın forması hansı orqan tərəfindən təsdiq edilir?

- A) Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Ədliyyə Nazirliyi tərəfindən
- B) Nazirlər Kabineti tərəfindən
- C)) Vergilər Nazirliyi tərəfindən
- D) Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi tərəfindən

110. Əşyaların nümunə kimi götürülməsi həcmi, miqdarı, müddəti və götürülmə ilə əlaqədar digər şərtlər nəyə əsasən müəyyən edilir?

- A) vergi ödəyicisi tərəfindən müəyyən edilən miqdara və ya həcmə əsasən
- B) vergi orqanının səyyar vergi yoxlaması aparan vəzifəli şəxs tərəfindən müəyyən edilən miqdara və ya həcmə əsasən
- C) Vergilər Nazirliyi tərəfindən müəyyən edilən miqdara, həcmə və müddətə əsasən
- D)) Azərbaycan Respublikasının ərazisində qüvvədə olan standartlara və normativlərə əsasən

111. Nümunə kimi götürülmüş əşyaların saxlanması və onların qorunması, qanunvericiliyə uyğun olaraq yaradılmış və fəaliyyət göstərən təşkilatlarda tədqiq edilməsi kimin hesabına həyata keçirilir?

- A) vergi ödəyicisinin
- B)) vergi orqanının
- C) maliyyə orqanının
- D) bələdiyyənin

112. Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirmədiyi halda, həmin əşyalar kimə verilir?

- A)) vergi ödəyicisinə qaytarılır
- B) vergi orqanı tərəfindən satılmaq üçün ticarət obyektlərinə verilir
- C) qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu alındıqdan sonra vergi ödəyicisinə qaytarılır
- D) məhkəməyə göndərilir

113. Vergi ödəyicisindən sənədlərin kim tərəfindən təsdiq edilmiş surətləri götürülür?

- A)) vergi ödəyicisi tərəfindən
- B) həmin sənədlər təsdiq edilmir
- C) vergi orqanı tərəfindən
- D) vergi orqanı ilə birlikdə vergi ödəyicisi tərəfindən

114. Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların hansı vaxtlarda götürülməsinə yol verilmir?

- A) saat 13.00-dan saat 14.00-dək olan müddətə
- B) gecə vaxtı [axşam saat 22.00-dan səhər saat 8.00-dək olan müddətə]
- C) mühasib məşğul olduğu müddətdə
- D)) zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır.

115. Vergi orqanının vəzifəli şəxsi sənədlərin və nümunə kimi əşyaların götürülməsinə qədər hansı hərəkətləri edir?

- A) yalnız götürülmə barədə vergi orqanının rəhbərinin [onun müavininin] əsaslandırılmış qərarını təqdim edir
- B) yalnız iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir
- C)) götürülmə barədə vergi orqanının rəhbərinin [onun müavininin] əsaslandırılmış qərarını təqdim edir və iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir
- D) vergi ödəyicisinə vergi orqanının rəhbərinin sənədlərin və nümunə kimi əşyaların verilməsi barədə şifahi göstərişini çatdırır

116. Vergi ödəyicisinin Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən hansı orqanın qərarı ilə həyata keçirilir?

- A)) məhkəmənin qərarı ilə
- B) yuxarı vergi orqanının qərarı ilə
- C) daxili işlər orqanının qərarı ilə
- D) prokurorun qərarı ilə

117. Səyyar vergi yoxlaması keçirilərkən ekspert hansı sənəd əsasında cəlb edilir?

- A) göndəriş əsasında
- B) məhkəmənin qərarı əsasında
- C)) müqavilə əsasında
- D) ekspertin işlədiyi təşkilatın rəhbərinin tapşırığı əsasında

118. Səyyar vergi yoxlaması keçirilərkən ekspertiza hansı orqanın qərarı ilə təyin edilir?

- A) məhkəmənin
- B) yuxarı vergi orqanının
- C) Nazirlər Kabinetinin
- D)) səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının

119. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı vergi ödəyicisinə münasibətdə aşağıdakı hansı tədbirləri görməlidir?

1. vergi ödəyicisini ekspertizanın keçirilməsi haqqında qərarla tanış etməlidir
2. ekspertin vergi ödəyicisi tərəfindən göstərilən şəxslərdən təyin olunmasına icazə verməməlidir
3. vergi ödəyicisi tərəfindən ekspertə əlavə sualların verilməsinin qarşısı alınmalıdır
4. həmin şəxsə ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlarını izah etməlidir

- A) 2, 4
B) 2, 3
C) 3, 4
D)) 1, 4

120. Vergitutma məqsədləri üçün rezident fiziki şəxsin gəliri dedikdə hansı gəlir başa düşülür?

- A) ancaq Azərbaycan Respublikasında əldə etdiyi gəlir
B) ancaq Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlir
C)) Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlir
D) yalnız sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir

121. Vergitutma məqsədləri üçün qeyri-rezident fiziki şəxsin gəliri dedikdə hansı gəlir başa düşülür?

- A)) Azərbaycan Respublikası mənbələrindən əldə edilən gəlir
B) Azərbaycan Respublikasından kənarda əldə edilən gəlir
C) Azərbaycan Respublikası mənbələrindən və Respublika hüdudlarından kənarda əldə edilən gəlir.
D) rezidenti olduğu ölkədə əldə etdiyi gəlir

122. Hansı gəlir muzzdlu işlə əlaqədar alınan gəlirə aid deyildir?

- A) əmək haqqı
B) işə götürən tərəfindən verilən maddi yardım
C) muzzdlu işdən alınan hər hansı ödəmə və ya fayda
D)) faiz gəliri

123. İşə götürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri muzzdlu işlə əlaqədar alınan gəlirə aid edilə bilərmi?

- A)) aid edilə bilər
B) aid edilə bilməz
C) bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyərinin 25 faizi aid edilə bilər
D) bunu gəlir əldə edənin özü müəyyənləşdirir

124. Muzzdlu işlə əlaqədar alınan gəlirlərə aşağıdakılardan hansılar aiddir?

- 1) işçinin xərclərinin əvəzi ödənilməsi halda - ödənen vəsaitin məbləği
- 2) işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda, həmin borcun və ya öhdəliyin məbləği
- 3) əsas vəsaitlərin təqdim edilməsindən alınan gəlir
- 4) işəgötürən tərəfindən ödənilən sığorta haqları
- 5) dividend

- A) 1;2;3
- B) 2;3;4
- C) 1;2;4
- D) 3;4;5

125. İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda həmin borcun və ya öhdəliyin məbləği hansı gəlirə aiddir?

- A)) muzzdlu işlə əlaqədar alınan gəlirə
- B) sahibkarlıq fəaliyyətindən gəlirə
- C) qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə
- D) həmin məbləğ vergi tutulan gəlirə aid edilmir

126. Aşağıdakılardan hansı sahibkarlıq fəaliyyətindən gəlirə aiddir?

- A)) sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir
- B) sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
- C) əsas vəsaitlərin köhnəlməsindən əldə olunan gəlir
- D) faiz gəliri

127. Hansı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid deyildir?

- A)) faktiki əzamiyyə xərclərinin ödənilməsi
- B) royalti
- C) faiz gəliri
- D) dividend

128. Hansı gəlirlər qeyri – sahibkarlıq fəaliyyətindən gəlirə aiddir?

1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
2. gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir
3. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq.
4. dividend
5. işçinin xərclərinin əvəzi ödənilməsi halda, ödənen vəsaitin məbləği

- A)) 1,3,4 B) 1,4,5 C) 2,3,4 D) 2,4,5

129. Aylıq gəliri 2500 manatdan artıq olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur?

- A) 14 faiz
- B) 20 faiz
- C) 25 faiz
- D) 30 faiz

130. Fiziki şəxsin aldığı və Vergi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş hansı məbləğlər gəlirdən çıxılır?

- A) dividend, faiz, təqvim ili ərzində alınan hədiyyə və miraslar
- B)) dividend, faiz, icarə haqqı, royalti
- C) dividend, icarə haqqı, royalti, sığorta haqları
- D) icarə haqqı, faiz, royalti, təqvim ili ərzində alınan hədiyyə və miraslar, sığorta haqları

131. İki və ya daha çox yerdə muzzdla işləyən fiziki şəxslərin gəlirlərindən hansı qaydada gəlir vergisi hesablanır və hansı büdcəyə ödənilir?

- A) ən çox əmək haqqı aldığı yerdə hesablanır və dövlət büdcəsinə ödənilir
- B)) hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir
- C) əsas iş yerində gəlirlərin ümumi məbləğindən tutularaq dövlət büdcəsinə ödənilir
- D) hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və bələdiyyə büdcəsinə ödənilir

132. Qeyri sahibkarlıq fəaliyyəti üzrə illik gəlirinin məbləği 30.000 manatdan artıq olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur ?

- A) 30 faiz
- B) 35 faiz
- C) 14 faiz
- D)) 25 faiz

133. Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəliri 30000 manatadək olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?

- A) 25 faiz
- B)) 14 faiz
- C) 20000 manat x 14% + 20000 manatdan çox olan məbləğin 25 faizi
- D) 10000 manat x 14% + 10000 manatdan çox olan məbləğin 25 faizi

134. Azərbaycan vətəndaşı olmayan diplomatik və konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəliri hansı dərəcə ilə vergiyə cəlb olunur?

- A) 12 faiz
- B) 25 faiz
- C) 10 faiz
- D)) gəlir vergisindən azaddır

135. Fiziki şəxsin təqvim ili ərzində ailə üzvlərindən aldığı hədiyyə, maddi yardım və miraslar hansı faiz dərəcəsi ilə vergiyə cəlb olunur?

- A) 12 faiz
- B) 14 faiz
- C)) gəlir vergisindən azaddır
- D) 35 faiz

136. Xaricdə müalicə haqlarını ödəmək üçün fiziki şəxsə verilən maddi yardımın dəyərinin hansı məbləğindən vergi tutulur?

- A) maddi yardımın tam məbləğindən
- B) maddi yardım məbləğinin 50 faizindən

- C)) 2000 manatdan çox olan hissəsindən
- D) şərti maliyyə vahidinin 50 mislindən çox olan hissəsindən

137. Təqvim ili ərzində alınan hədiyyələrin hansı məbləğindən gəlir vergisi tutulur?

- A) tam məbləğindən
- B)) 1000 manatdan çox olan hissəsindən
- C) 2000 manatdan çox olan hissəsindən
- D) 20000 manatdan çox olan hissəsindən

138. Miras vergi ödəyicisinin ailə üzvündən alındığı halda mirasın hansı məbləğindən gəlir vergisi tutulur?

- A) miras məbləğinin 50 faizindən
- B) 1000 manatdan çox olan hissəsindən
- C)) vergi tutulmur
- D) 20000 manatdan çox olan hissəsindən

139. Vergi ödəyicisinin azı neçə il yaşadığı əsas yaşayış yeri olan daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlir gəlir vergisindən azaddır?

- A) 2 il
- B) 5 il
- C) 1 il
- D)) 3 il

140. Azərbaycan Respublikasında mənfəət vergisinin ödəyiciləri kimlərdir?

- A)) Rezident və qeyri-rezident müəssisələr
- B) Yalnız rezident müəssisələr
- C) Rezident və qeyri–rezident müəssisələr, fiziki şəxslər
- D) Rezident müəssisələr və fiziki şəxslər

141. Mənfəət vergisinin məqsədləri üçün rezident müəssisənin vergitutma obyektı nədir?

- A) ümumi gəliri
- B)) mənfəəti
- C) ümumi dövriyyəsi
- D) yalnız aldığı dividend və faizlərin məbləği

142. Qeyri-rezidentin daimi nümayəndəliklə bağlı olmayan dividenddən gəliri mənfəət (gəlir) vergisinə necə cəlb olunur?

- A)) Ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb olunur
- B) Xərclər çıxıldıqdan sonra vergiyə cəlb olunur
- C) Vergiyə cəlb edilmir
- D) Ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur

143. Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin mənfəətindən vergi necə tutulur?

- A)) təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi əmlak təqdim edilməsindən ümumi gəlirindən Vergi Məcəlləsində göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur
- B) təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxılmadan vergi tutulur
- C) vergi tutulmur
- D) təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən həmin dövrdə bütün xərcləri çıxıldıqdan sonra vergi tutulur

144. Mənfəətdən vergi hansı dərəcə ilə tutulur?

- A) 30 %
- B)) 20 %
- C) 25 %
- D) 18 %

145. Xeyriyyə təşkilatının sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir hansı qaydada mənfəət vergisinə cəlb edilir?

- A) 22 faiz dərəcə ilə
- B) 10 faiz dərəcə ilə
- C) Xeyriyyə təşkilatı kimi vergiyə cəlb edilmir
- D)) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb edilir

146. Qeyri-kommersiya təşkilatlarının aldıkları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr üzrə vergilər hansı qaydada tutulur?

- A) Ödəmə mənbəyində
- B) Xərclər çıxıldıqdan sonra
- C)) Vergi tutulmur
- D) Müstəsna hallarda

147. Beynəlxalq, dövlətlərarası və hökumətlərarası təşkilatların sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlirlərdən başqa digər gəlirləri hansı qaydada mənfəət vergisinə cəlb edilir?

- A) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb edilir
- B)) Vergiyə cəlb edilmir
- C) Balans mənfəətinə 20 faiz dərəcə tətbiq etməklə
- D) Balans mənfəətinə 10 faiz dərəcə tətbiq etməklə

148. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərindən mənfəət vergisi tutulurmu?

- A) 20 faiz dərəcəsi ilə vergi tutulur
- B)) Vergi tutulmur
- C) Fondun əməliyyat xərcləri çıxıldıqdan sonra vergi tutulur
- D) Xərclər çıxılmadan vergi tutulur

149. Mərkəzi Bankın və onun qurumlarının gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur?

- A) 15 faiz
- B)) vergi tutulmur
- C) 10 faiz

D) 22 faiz

150. Əlillərin ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı neçə faizi əlillərdən ibarət olan istehsal müəssisələrinə mənfəət vergisindən 50% faiz güzəşt verilir?

- A) 30 faizi
- B) 25 faizi
- C) 60 faizi
- D)) 50 faizi

151. Gəlirdən çıxılmayan xərclər qrupunu göstərin:

- 1. qeyri-kommersiya fəaliyyəti ilə bağlı çəkilən xərclər
- 2. əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər
- 3. dövriyyə vəsaitlərinin alınmasına və gətirilməsinə çəkilən xərclər
- 4. fərdi istehlaka çəkilən xərclər
- 5. norma həddində ehtiyat fondlarına ayırmalar üzrə çəkilən xərclər

- A) 1,2,3
- B)) 1,2,4
- C) 3,4,5
- D) 2,4,5

152. Aşağıdakı xərclərdən hansının gəlirdən çıxılmasına yol verilmir?

- A) təcrübə konstruktor işlərinə çəkilən xərclərin
- B) elmi-tədqiqat işlərinə çəkilən xərclərin
- C) layihə-axtarış işlərinə çəkilən xərclərin
- D)) əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclərin

153. Qeyri-kommersiya fəaliyyəti ilə bağlı xərclər gəlirdən hansı qaydada çıxılır?

- A) ümumi qaydada gəlirdən çıxılır
- B)) gəlirdən çıxılmır
- C) ümumi gəlirdəki xüsusi çəkisinə uyğun olaraq gəlirdən çıxılır
- D) yalnız kommunal xarakterli qeyri-kommersiya xərcləri gəlirdən çıxılır

154. Əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri gəlirdən hansı qaydada çıxılır?

- A) xərclərin 50 faizi gəlirdən çıxılır
- B)) gəlirdən çıxılmır
- C) ancaq yemək xərcləri çıxılır
- D) ancaq mənzil xərcləri çıxılır

155. Sahibkarlıq fəaliyyəti əyləncə və sosial xarakter daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, əyləncə və sosial xərclər gəlirdən hansı qaydada çıxılır?

- A) xərclərin 50 faizi gəlirdən çıxılır
- B)) gəlirdən tam həcmdə çıxılır
- C) ancaq əyləncə xərcləri çıxılır
- D) ancaq sosial xərclər çıxılır

156. Fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən hansı qaydada çıxılır?

- A) ümumi qaydada gəlirdən çıxılır
- B) yalnız normadan artıq olan hissəsi gəlirdən çıxılır
- C)) əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla gəlirdən çıxılmır
- D) gəlirdən çıxılmır

157. Faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi gəlirdən hansı qaydada çıxılır?

- A) normadan artıq xərclərin 50 faizi çıxılır
- B) normadan artıq xərclərin 20 faizi çıxılır
- C)) gəlirdən çıxılmır
- D) gəlirdən çıxılır

158. Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə – ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin neçə faizindən artıq olmamaqla gəlirdən çıxılır?

- A)) 125 faizi
- B) 100 faizi
- C) 75 faizi
- D) 50 faizi

159. Əgər malların [işlərin, xidmətlərin] təqdim edilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə aid edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümitsiz borc məbləğinin hansı hissəsini gəlirdən çıxı bilər?

- A) ümitsiz borc məbləğinin 50 faizini
- B) ümitsiz borc məbləğinin 25 faizini
- C)) ümitsiz borcun tam məbləğini
- D) ümitsiz borc məbləği gəlirdən çıxılmır

160. Ümitsiz borc məbləğinin gəlirdən çıxılmasına hansı halda yol verilir?

- A) vergi ödəyicisi ümitsiz borc məbləğini gəlirdən çıxı bilməz
- B) ümitsiz borc məbləğinin gələcəkdə alınması imkanı yarandıqda
- C) əlaqədar vergi orqanının razılığından sonra gəlirdən çıxıla bilər
- D)) vergi ödəyicisinin mühasibat kitablarında ümitsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiği vaxt

161. Gəlir götürmək məqsədi ilə aparılan elmi-tədqiqat, layihə axtarış və təcrübə-konstruktor işlərinə çəkilən ~~hansı~~ xərclər hansı halda gəlirdən çıxıla bilər?

- A) bu xərclər əsas vəsaitlərin alınması ilə bağlı olduqda
- B) bu xərclər əsas vəsaitlərin quraşdırılması ilə bağlı olduqda
- C) bu xərclər kapital xarakteri daşıdıqda
- D)) bu xərclər əsas vəsaitlərin alınması, quraşdırılması ilə bağlı olmadıqda və kapital xarakteri daşımadıqda

162. Müəssisənin balansında olan torpaqların illik amortizasiya norması neçə faizdir?

- A) 7 faizədək
- B) 20 faizədək
- C) 25 faizədək
- D)) amortizasiya olunmur

163. Amortizasiya olunmayan aktivlər qrupunu göstərin :

- 1. istismar vaxtı çatmayan çoxillik əkmələr
 - 2. iş heyvanları
 - 3. nəqliyyat vasitələri
 - 4. konservasiya edilmiş əsas vəsaitlər
 - 5. məhsuldar heyvanlar
- A) 1,2,3
 - B) 2,3,5
 - C)) 1,4,5
 - D) 3,4,5

164. İncəsənət əsərləri üçün illik amortizasiya norması neçə faizdir?

- A) 7 faizədək
- B) 10 faizədək
- C) 20 faizədək
- D)) amortizasiya olunmur

165. Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər üçün amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- A) 7 faiz
- B) 20 faiz
- C)) 25 faiz
- D) amortizasiya olunmur

166. İstifadə müddəti məlum olan qeyri-maddi aktivlər üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- A) 7 faiz
- B) 10 faiz
- C) 20 faiz
- D)) illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə

167. Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq:

- A)) növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər
- B) carı vergi ilində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər
- C) növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilməz
- D) yaranan fərq həmin əsas vəsaitlərin qalıq dəyərinin artmasına aid edilir

168. İstismara yararlı olan tam amortizasiya olunmuş əsas vəsaitlərin, konservasiya edilmiş əsas vəsaitlərin, ümumi istifadədə olan avtomobil yollarının, ümumi istifadədə olan parklardakı avadanlıqların, istismara verilməmiş anbarda olan əsas vəsaitlərin illik amortizasiya normasının aşağı həddi neçə faizdir?

- A) 20%
- B) 7%
- C) həmin aktivlər amortizasiya olunmur
- D) 25%

169. İlin sonuna hər hansı kateqoriyaya aid əsas vəsaitlərin qalıq dəyəri neçə manatdan və ya ilkin dəyərinin neçə faizindən az olduqda qalıq dəyərinin məbləği gəlirdən çıxılır?

- A) 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən
- B) 100 manatdan və ya ilkin dəyərinin 3 faizindən
- C) şərti maliyyə vahidinin 100 mislindən və ya qalıq dəyərinin 5 faizindən
- D) şərti maliyyə vahidinin 50 mislindən və ya ilkin dəyərinin 2 faizindən

170. Təmirə bağlı xərclər gəlirdən hansı qaydada çıxılır?

- A) təmir xərcləri gəlirdən çıxılmır
- B) təmir xərclərinin 50 faizi gəlirdən çıxılır
- C) təmir xərclərinin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olmayan hissəsi gəlirdən çıxılır
- D) heç bir hədd qoyulmadan gəlirdən çıxılır

171. Əsas vəsaitlər üzrə təmir xərclərinin məhdudlaşdırılan məbləği müəyyən edilərkən məhdudlaşdırılan faiz dərəcəsi hansı göstəriciyə tətbiq edilir?

- A) əsas vəsaitin bazar qiymətinə
- B) əsas vəsaitlərin cari ilin sonuna qalıq dəyərinə
- C) əsas vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərinə
- D) əsas vəsaitlərin əvvəlki ilin əvvəlinə balans dəyərinə

172. Binalar, tikintilər və qurğular üçün təmirə bağlı xərclərin məhdudlaşdırılan həddi həmin vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərinin neçə faizi miqdarında müəyyən edilmişdir?

- A) 3 faiz
- B) 2 faiz
- C) 4 faiz
- D) 5 faiz

173. Nəqliyyat vasitələri üzrə təmir xərclərinin yuxarı həddi necə faizdir?

- A) ilin sonuna qalıq dəyərinin 3 %
- B) ilin sonuna qalıq dəyərinin 7 %

- C) ilin sonuna qalıq dəyərinin 9 %
- D)) ilin sonuna qalıq dəyərinin 5 %

174. Amortizasiya olunmayan, köhnəlmə [amortizasiya] hesablanmayan avadanlıqların təmirinə çəkilmiş xərclər gəlirdən hansı qaydada çıxılır?

- A)) gəlirdən çıxılmır və onların qalıq dəyərini artırır
- B) tam həcmdə çıxılır
- C) çəkilmiş xərclərin 10% çıxılır
- D) çəkilmiş xərclərin yalnız 40% çıxılır

175. Əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər icarəyə verənlə icarəçi arasında necə razılaşdırılır?

- A) onlar arasında şifahi razılaşma ilə
- B)) icarəyə verənlə icarəçi arasında bağlanmış müqavilə ilə
- C) razılaşdırılmır
- D) həm şifahi, həm də yazılı qaydada razılaşdırılır

176. Vergi Məcəlləsinin müddəaları vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan edirmi?

- A) təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan edir
- B) təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırmır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan etmir
- C) yalnız təmir xərclərinin gəlirdən çıxılmayan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan etmir
- D)) yalnız təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan etmir

177. Xarici sığorta təşkilatları ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları hansı qaydada gəlirdən çıxılır?

- A) gəlirdən tam məbləğdə çıxılır
- B) 50 faiz məbləğində gəlirdən çıxılır
- C)) gəlirdən çıxılmır
- D) sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq gəlirdən çıxılır

178. Qeyri-maddi aktivlərə çəkilən xərclər gəlirdən hansı qaydada çıxılır?

- A) gəlirdən çıxılmır
- B) Vergi Məcəlləsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmalarının 50 faizi miqdarında gəlirdən çıxılır

- C) Vergi Məcəlləsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmalarının 75 faizi miqdarında gəlirdən çıxılır
- D)) Vergi Məcəlləsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır

179. Aşağıdakı hansı verginin gəlirdən çıxılmasına yol verilmir?

- A) torpaq vergisinin
- B) əmlak vergisinin
- C)) mənfəət vergisinin
- D) mədən vergisinin

180. Digər dövlətlərin ərazisində ödənilmiş mənfəət vergisi gəlirdən hansı qaydada çıxılır?

- A) tam məbləğdə gəlirdən çıxılır
- B) 50 faiz məbləğində gəlirdən çıxılır
- C)) gəlirdən çıxılmır
- D) 22 faiz məbləğində gəlirdən çıxılır

181. Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən Vergi Məcəlləsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən ilin sonunda hansı qaydada vergi tutulur?

- A) fiziki şəxslərdən 12 faiz, hüquqi şəxslərdən isə 22 faiz dərəcəsi ilə vergi tutulur
- B)) bir daha vergi tutulmur
- C) fiziki şəxslərdən 10 faiz, hüquqi şəxslərdən isə 15 faiz dərəcəsi ilə vergi tutulur
- D) həmin gəlirin 50 faizindən ümumi qaydada vergi tutulur

182. Milli Bankın filiallarına kreditlər [ssudalar] üzrə ödənilən faizlərdən ödəmə mənbəyində vergi hansı dərəcə ilə tutulur?

- A) 10 faiz
- B) 15 faiz
- C) 27 faiz
- D)) tutulmur

183. Rezidentlər və ya qeyri-rezidentlərin daimi nümayəndəliyi tərəfindən ödənilən faizlərdən əgər gəlir Azərbaycan Respublikası mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində hansı dərəcə ilə vergi tutulur?

- A) 15 faiz
- B) 24 faiz
- C)) 10 faiz
- D) 5 faiz

184. Faizlərin faktiki sahibi mənfəəti vergiyə cəlb olunan rezident müəssisədirsə, onun faiz üzrə gəlirindən ilin sonunda hansı qaydada vergi tutulur?

- A) bir daha vergi tutulmur
- B)) ümumi qaydada vergi hesablanır və hesablanmış məbləğdən ödəmə mənbəyində tutulan verginin məbləği çıxılır
- C) 14 faiz dərəcəsi ilə vergi tutulur
- D) 10 faiz dərəcəsi ilə vergi tutulur

185. Daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur?

- A) 22 faiz
- B) vergi tutulmur
- C) 15 faiz
- D)) 14 faiz

186. Azərbaycan mənbəyindən royalti şəklində əldə edilən gəlirdən ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur?

- A) 15 faiz
- B)) 14 faiz
- C) 10 faiz
- D) vergi tutulmur

187. Qeyri-rezidentin daimi nümayəndəliyinə Azərbaycan Respublikasında ödənilən royaltidən ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur?

- A) 10 faiz
- B) 14 faiz
- C) 24 faiz
- D)) ödəmə mənbəyində vergi tutulmur

188. Azərbaycan Respublikasında daşınmaz əmlakın [yaşayış fondu istisna olmaqla] vergitutma məqsədləri üçün aylıq icarə haqqı məbləğinin minimum həddi hansı dövlət orqanı tərəfindən müəyyən edilir?

- A) Ədliyyə Nazirliyi
- B) Maliyyə Nazirliyi
- C)) Nazirlər Kabineti
- D) İqtisadi İnkişaf Nazirliyi

189. Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyə aid olmayan dividend gəlirindən hansı qaydada və hansı dərəcə ilə vergi tutulur?

- A) ödəmə mənbəyində xərclər çıxılmaqla 4 faiz dərəcə ilə
- B) ödəmə mənbəyində xərclər çıxılmaqla 6 faiz dərəcə ilə

- C)) ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə
- D) ödəmə mənbəyində xərclər çıxılmaqla 14 faiz dərəcə ilə

190. Rezident müəssisənin və ya sahibkarın riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq qeyri-rezidentə Azərbaycan mənbəyində ödənilən və daimi nümayəndəliyə aid olmayan sığorta ödəmələrindən hansı qaydada və hansı dərəcə ilə vergi tutulur?

- A)) ödəmə mənbəyində xərclər çıxılmadan 4 faiz dərəcə ilə
- B) ödəmə mənbəyində xərclər çıxılmadan 6 faiz dərəcə ilə
- C) ödəmə mənbəyində xərclər çıxılmaqla 10 faiz dərəcə ilə
- D) ödəmə mənbəyində xərclər çıxılmaqla 14 faiz dərəcə ilə

191. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq daşımalar həyata keçirən qeyri-rezidentə ödənilən, daimi nümayəndəliklə bağlı olmayan gəlirindən hansı dərəcə ilə vergi tutulur?

- A) vergi tutulmur
- B) 10 faiz
- C)) 6 faiz
- D) 4 faiz

192. Azərbaycan Respublikası ərazisində daimi nümayəndəlik yaratmayan qeyri-rezidentin Azərbaycan mənbəyindən icarə haqqı şəklində əldə etdiyi gəlirindən hansı dərəcə ilə vergi tutulur?

- A) vergi tutulmur
- B) 6 faiz
- C) 10 faiz
- D)) 14 faiz

193. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə hansı məsələlər nəzərdə tutulduğu halda ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği müəyyən edilmiş qaydada geri qaytarılır?

- A)) vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma
- B) yalnız vergilərin aşağı dərəcəsi
- C) yalnız vergilərdən tam azad olunma
- D) ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği geri qaytarılır

194. Rezidentin Azərbaycan Respublikasının hüddurlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır mı?

- A)) nəzərə alınır
- B) 50%-i nəzərə alınır
- C) nəzərə alınmır
- D) həmin məbləğin 1000 manatdan çox olan hissəsi nəzərə alınır

195. Rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun səsvermə hüququ verən səhmlərinin hansı hissəsinin sahibdirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir?

- A)) 20%-dən çoxuna
- B) 5%-dən çoxuna
- C) 10%-dən çoxuna
- D) 15%-dən çoxuna

196. Hüquqi şəxslərin mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi məqsədləri üçün vergi ili dedikdə hansı vaxt başa düşülür?

- A)) təqvim ili
- B) istənilən ardıcıl 12 ay
- C) verginin hesablanması müddəti
- D) verginin ödənilməsi müddəti

197. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər nə vaxt aparılmalıdır?

- A)) uçot metodunun dəyişdirildiyi ildə
- B) uçot metodunun dəyişdirildiyi ildən sonrakı ildə
- C) uçot metodunun dəyişdirildiyi vergi ilinin aprel ayının 15-dək
- D) uçot metodu dəyişdirilmir

198. Vergi ödəyicisi kassa metodu ilə uçot apardıqda gəlirin əldə edilməsi vaxtı hansı vaxt sayılır?

- A)) vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt
- B) yalnız vergi ödəyicisinin nağd pul vəsaitini aldığı vaxt
- C) yalnız nağdsız ödəmədə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt
- D) xərcin faktiki çəkildiyi vaxt

199. Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı hansı vaxt sayılır?

- A)) xərcin faktiki çəkildiyi vaxt
- B) gəlirin faktiki əldə edildiyi vaxt
- C) öhdəliyin yarandığı vaxt
- D) vergi ödəyicisinin özünün müəyyənləşdirdiyi vaxt

200. Vergi uçotu məqsədləri üçün kassa metodu tətbiq edildikdə vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda [qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda], hansı vaxt xərcin çəkilməsi vaxtı sayılır?

- A)) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt
- B) xərcin faktiki çəkildiyi vaxt
- C) gəlirin faktiki əldə edildiyi vaxt
- D) vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt

201. Vergi ödəyiciləri mənfəət [gəlir] vergisi üzrə son hesablamanı nə vaxt aparmalı və vergini ödəməlidirlər?

- A)) vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər
- B) istənilən vaxt
- C) növbəti ilin aprel ayının 15-dək
- D) növbəti ilin yanvar ayının 1-dək

202. Əlavə dəyər vergisi nədir?

- A) vergi tutulan dövriyyədən hesablanan vergi
- B) vergi ödəyicisinə verilən elektron vergi hesab-fakturalarda göstərilən vergi
- C)) Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq
- D) vergi ödəyicisinə verilən elektron vergi hesab-fakturalarda göstərilən verginin ödənilmiş məbləği

203. Aşağıdakı şəxslərdən hansıları ƏDV-ni ödəməkdən azaddırlar?

- A) Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər
- B) ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən qeyri-rezident şəxslər
- C)) sığorta fəaliyyəti ilə məşğul olan şəxslər
- D) Aksizli malları istehsal edən şəxslər

204. Azərbaycan Respublikasında iş görən və ya xidmət göstərən qeyri-rezidentlər nə vaxt ƏDV ödəyiciləri sayılırlar?

- A) vergi tutulan əməliyyatlarının həcmindən asılı olaraq
- B) qeyri-rezidentlər ƏDV ödəyiciləri deyildir
- C) ƏDV məqsədləri üçün qeydiyyatdan keçdikdən sonra
- D)) istənilən halda

205. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi ən azı hansı məbləğdən artıq olan hüquqi şəxs, ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməlidir?

- A) 90000 manatdan
- B)) 120000 manatdan
- C) 22500 manatdan
- D) 45000 manatdan

206. Əvvəlki on iki aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 90000 manatdan artıq olan fiziki şəxs həmin dövr başa çatdıqdan sonra neçə gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyatda dair ərizə verməyə borcludur?...

- A) 2 gün
- B) 5 gün
- C)) 10 gün
- D) 15 gün

207. Birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs hansı halda ƏDV-nin məqsədləri üçün qeydiyyatda dair ərizə verməyə borcludur?

- A) belə şəxslər həmişə ƏDV ödəyicisidir
- B) birgə sahibkarlıq fəaliyyətində vergi tutulan əməliyyatlarının həcmindən asılı olmayaraq ƏDV ödəyicisi ola bilməzlər
- C) birgə sahibkarlıq fəaliyyəti iştirakçıları hüquqi şəxs olduqda
- D)) birgə sahibkarlıq fəaliyyəti iştirakçılarından biri ƏDV ödəyicisi olduqda

208. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə hansı dövlət orqanının müəyyən etdiyi forma üzrə verilməlidir?

- A)) Vergilər Nazirliyinin
- B) Maliyyə Nazirliyinin
- C) Nazirlər Kabinetinin
- D) Dövlət Gömrük Komitəsinin

209. Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin qeydiyyat reystrində qeydə almağa və ərizə verildikdən sonra neçə iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə borcludur?

- A) 10 gün
- B) 15 gün
- C) 20 gün
- D)) 5 gün

210. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir:

1. məcburi qeydiyyat zamanı qeydiyyat haqqında ərizə verməyə dair öhdəliyin yarandığı aydan sonrakı hesabat dövrünün birinci günündə;
2. könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə;
3. vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə;
4. vergi orqanının təşəbbüsü ilə müəyyən edilən tarixdə;
5. vergi ödəyicisinin ərizəsinin təqdim edildiyi tarixdə.

- A) 1, 2, 5
- B)) 1, 2, 3
- C) 1, 4, 5
- D) 2, 3, 4

211. Hansı vergi ödəyicisini vergi orqanı ƏDV məqsədləri üçün qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir?

- A)) ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən
- B) qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan rezident şəxsləri
- C) qeyri sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-rezident şəxsləri
- D) ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında öhdəliyi yaranmayan və ərizə verməyən

212. Vergi Məcəlləsi ilə müəyyən olunmuş hallarda ƏDV ödəyicisi haqqında rəsmi sorğulara əsasən sorğu edənə hansı sənəd verilir?

- A)) ƏDV ödəyicilərinin reyestrindən çıxarış
- B) qeydiyyata alınmadan imtina barədə bildiriş
- C) qeydiyyat bildirişi
- D) rəsmi sorğunun nəticələri üzrə tərtib olunan akt

213. Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 75000 manatdan çox olmadığı halda vergi ödəyicisi son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən neçə il keçdikdən sonra qeydiyyatın ləğv olunması barədə ərizə verə bilər?

- A) 3 il
- B)) 1 il
- C) 2 il
- D) il yarım

214. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması nə vaxt qüvvəyə minir?

- A)) qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi aydan sonrakı ayın 1-ci günündə
- B) qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün
- C) qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi ayın 1-ci günü
- D) vergi orqanı tərəfindən müəyyənləşdirilən gün

215. ƏDV üzrə vergitutma obyektı olan əməliyyatları göstərin:

1. malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi;

2. fəvqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması;
3. fəvqəladə hallar nəticəsində malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması;
4. ƏDV qeydiyyatının ləğvetmə vaxtı sahiblikdə qalan mallar
5. Azərbaycan Respublikasının hüddlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi

- A) 1, 2, 5
- B) 2, 3, 4
- C) 3, 4, [5
- D)) 1, 2, 4

216. ƏDV tutulan əməliyyatı göstərin:

- A) tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünü idarə etmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımlar və onların tutulması müqabilində göstərdiyi xidmətlər;
- B) kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti
- C)) vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi
- D) Azərbaycan Respublikası Milli Bankının qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi

217. Vergi ödəyicisinin qeydiyyatı ləğv edilsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar əlavə dəyər vergisinə cəlb edilirmi?

- A) əlavə dəyər vergisinə cəlb edilmir
- B) əlavə dəyər vergisinə mal qalığının 50 faizi cəlb edilir
- C)) əlavə dəyər vergisinə cəlb edilir
- D) əlavə dəyər vergisinə qiymət arasındakı fərq cəlb edilir

218. Malları ƏDV-ə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxıla bilərmi?

- A)) vergi tutulan əməliyyat kimi baxılmır
- B) vergi tutulan əməliyyat kimi baxılır
- C) ƏDV-dən qismən azad edilən əməliyyat kimi baxılır
- D) sıfır [0] dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyat kimi baxılır

219. Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabinetinin] müəyyən etdiyi əmsallar hansı məbləğə tətbiq edilməklə hesablanır?

- A) 235 manat

- B)) 225 manat
- C) 215 manat
- D) şərti maliyyə vahidinin 12 mislinə

220. Müəssisənin bir əməliyyat çərçivəsində bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilməsi müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad edirmi?

- A)) azad etmir
- B) müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün yalnız vergiləri ödəməkdən azad edir
- C) müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün yalnız faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad edir
- D) bütün hallarda azad edir

221. Beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, həmçinin beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi hansı faiz dərəcəsi ilə ƏDV-yə cəlb olunur?

- A)) sıfır [0] dərəcə ilə
- B) 18% dərəcə ilə
- C) bu əməliyyatlar vergidən azaddır
- D) 20% dərəcə ilə

222. Vergi ödəyicisi malın alıcısına [işlərin, xidmətlərin sifarişçisinə] elektron vergi hesab-fakturasını mal göndərildəndən [iş görüldəndən, xidmət göstərildəndən] sonra neçə gündən gec olmayaraq verməyə borcludur?

- A) Mal təqdim edildikdən dərhal sonra
- B) 3 gündən tez olmayaraq
- C) 5 gündən gec olmayaraq
- D) 15 gündən sonra

223. Malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ƏDV elektron vergi hesab-fakturasının 5 gün ərzində verilmədiyi halda vergi tutulan əməliyyat nə vaxt aparılmış sayılır?

- A) daşınmanın başa çatdırıldığı vaxt
- B)) daşınmanın başlandığı vaxt
- C) daşınmanın başa çatdırıldığı aydan sonrakı ayın 1-də
- D) daşınmanın başa çatdırıldığı ayın sonuncu günündə

224. Malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ƏDV elektron vergi hesab-fakturasının 5 gün ərzində verilmədiyi halda vergi tutulan əməliyyat nə vaxt aparılmış sayılır?

- A) daşınmanın başa çatdırıldığı vaxt
- B)) daşınmanın başlandığı vaxt
- C) daşınmanın başa çatdırıldığı aydan sonrakı ayın 1-də
- D) daşınmanın başa çatdırıldığı ayın sonuncu günündə

225. Xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, ƏDV məqsədləri üçün xidmətlərin göstərilməsi vaxtı hansı vaxt sayılır?

- A) vergi orqanının müəyyən etdiyi vaxt
- B)) xidmətlərin hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin elektron vergi hesab-fakturası nın verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt
- C) bu əməliyyatlar vergi tutulan əməliyyatlar hesab edilmir
- D) vergi ödəyicisi tərəfindən müəyyən edilən vaxt

226. Vergi ödəyicisi haqqı ödənilməklə öz işçilərinə mal verirsə, ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat nə vaxt aparılmış sayılır?

- A) malların təqdim edilməsinə sərəncam verildiyi vaxt
- B)) işçilər üçün mallar göndərildiyi, işlər görüldüyü, xidmətlər göstərildiyi vaxt
- C) malların verildiyi ayın sonuncu günü
- D) malların verildiyi aydan sonrakı ayın birinci günü

227. Malları göndərən tərəf onları qurursa və ya quraşdırırsa ƏDV-nin məqsədləri üçün malların təqdim edildiyi yer hansı yer sayılır?

- A) malların nəqlinin başlandığı yer
- B) malların təqdim edildiyi yer
- C)) malların qurulduğu və ya quraşdırıldığı yer
- D) malların nəqlinin başa çatdığı yer

228. İşlərin görüldüyü yer daşınan əmlakla bağlıdırsa, ƏDV məqsədləri üçün işlərin görüldüyü yer hansı yer sayılır?

- A)) işlərin faktiki görüldüyü yer
- B) işlərin alıcısının yerləşdiyi yer
- C) daşınan əmlakın mülkiyyətçisinin olduğu yer
- D) işləri görən şəxsin qeydiyyatda olduğu yer

229. ƏDV-nin məqsədləri üçün nəqletmənin həyata keçirildiyi yer [işlər, xidmətlər bu nəqletmə ilə bağlı olduqda] hara sayılır?

- A) nəqliyyat vasitəsinin qeydiyyatda olduğu yer
- B) nəqliyyat xidmətinin faktiki ödənildiyi yer
- C) nəqliyyat xidmətindən istifadə edən şəxsin olduğu yer
- D)) nəqletmənin faktiki həyata keçirildiyi yer

230. Kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi xidmətləri üzrə işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer [ƏDV məqsədləri üçün] aşağıdakılardan hansıdır?

- A)) işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer
- B) işlərin faktiki görüldüyü [xidmətlərin faktiki göstərildiyi] yer
- C) daşınmaz əmlakın olduğu yer
- D) nəqliyyatın faktiki həyata keçirildiyi yer

231. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan alınmayan qeyri-rezident Azərbaycan Respublikası ərazisində xidmət göstərir və ya iş görürsə, ƏDV-yə hansı dərəcə ilə cəlb olunur?

- A) sıfır [0] dərəcə ilə
- B)) 18 faiz
- C) vergidən azaddır
- D) 10 faiz

232. Vergi agentləri ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, qeyri-rezidentdən hesablanan ƏDV nə vaxt büdcəyə ödənilir?

- A) Ödəmə verildiyi gün ərzində
- B) Ödəmə verildiyi gündən sonrakı 5 gün ərzində
- C)) Ödəmənin verildiyi ay üçün ƏDV-nin bəyannaməsi verilərkən
- D) Ödəmə verildiyi gündən sonrakı 7 gün ərzində

233. Vergi agentləri ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o qeyri-rezidentdən hesablanan ƏDV-ni nə vaxt büdcəyə ödəməyə borcludur?

- A) Ödəmənin həyata keçirildiyi gün ərzində
- B) Ödəmə verildiyi gündən sonrakı 5 gün ərzində
- C) Ödəmənin verildiyi ay üçün ƏDV bəyannaməsi verilərkən
- D)) Ödəmə verildiyi gündən sonrakı 7 gün ərzində

234. Vergi agentləri qeyri-rezidentə ƏDV-nin hesablanması barədə vergi orqanına nə vaxt bəyannamə təqdim etməlidir?

- A)) Ödəmə verilən aydan sonrakı ayın 20-dən gec olmayaraq
- B) Ödəmə verilən aydan sonrakı ayın 1-dən gec olmayaraq
- C) Ödəmə verilən gündən sonra 7 gündən gec olmayaraq
- D) bəyannamə təqdim edilmir

235. Əgər idxal olunan mallar gömrük rüsumlarından azad edilirsə, ƏDV tutulan əməliyyatın vaxtı necə müəyyənləşdirilir?

- A) idxal mallarının təqdim edildiyi vaxt
- B)) malların gömrük xidməti nəzarətindən çıxdığı vaxt
- C) malların gömrük xidməti nəzarətindən çıxdıqdan sonrakı ayın 1-ci günü
- D) mallar idxal ediləndən 5 gün sonra

236. ƏDV məqsədləri üçün digər şəxsin [vəkalət verən] agenti [vəkalət alan] olan şəxs tərəfindən mallar göndərilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi kimin həyata keçirdiyi əməliyyat sayılır?

- A)) vəkalət verənin
- B) vəkalət alanın
- C) hər ikisinin
- D) vəkalət verənlə vəkalət alanın razılığı ilə müəyyənləşdirilir

237. Agent ƏDV üzrə vergi ödəyicisi olduqda, agentin digər şəxsdən [vəkalət verəndən] aldığı elektron vergi hesab-fakturası ona ƏDV məbləğini əvəzləşdirmək hüququ verirmi?

- A) ƏDV elektron vergi hesab-fakturası əldə edildikdə əvəzləşdirmək hüququ verir
- B)) digər şəxsdən alınmış elektron vergi hesab-fakturaagentə ƏDV əvəzləşdirmək hüququ vermir
- C) ƏDV elektron vergi hesab-fakturası üzrə ödəniş nağdsız qaydada aparıldıqda əvəzləşdirmək hüququ verir
- D) agentin heç bir halda ƏDV əvəzləşdirmək hüququ yoxdur

238. Agent malların [işlərin, xidmətlərin] alıcısına [sifarişçisinə] elektron vergi hesab-fakturası verə bilərmi?

- A) malların [işlərin, xidmətlərin] tərkibinə ƏDV daxil edilmişdirsə, elektron vergi hesab-fakturası verə bilər
- B)) malların [işlərin, xidmətlərin] tərkibinə ƏDV daxil edilib-edilməməsindən asılı olmayaraq elektron vergi hesab-fakturası verə bilməz
- C) agent yalnız ƏDV üzrə ödəyici olduqda verə bilər
- D) agentin ƏDV ödəyicisi olub-olmamasından asılı olmayaraq elektron vergi hesab-fakturası verə bilər

239. Agent üçün ƏDV üzrə vergitutma bazası necə müəyyənləşdirilir?

- A)) malların təqdim edilməsi [işlərin görülməsi, xidmətlərin göstərilməsi] üzrə göstərilən xidmətlərə görə digər şəxs tərəfindən ona ödənilən haqların [mükafatların] dəyəri agentin vergitutma bazasını təşkil edir
- B) agentin təqdim etdiyi malların tam dəyəri onun vergitutma bazasını təşkil edir
- C) agentin təqdim etdiyi mallara görə ona ödənilən haqlar [mükafatlar] onun vergitutma bazasına aid edilmir.
- D) agent tərəfindən digər şəxslərə göstərilən xidmətlərə görə agent üçün vergitutma bazası yaranmır

240. Lotereyaların keçirilməsi şərtlərinə uyğun olaraq uduş fondu tam və ya qismən mallardan ibarət olduqda, lotereya keçirən şəxs tərəfindən uduş fondu üçün alınmış mallara görə ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilirmi?

- A) hər bir halda əvəzləşdirilir
- B) uduş fondu üçün alınmış mallara görə ƏDV ödənilmir
- C)) əvəzləşdirilmir
- D) ƏDV lotereyanı udmuş şəxs tərəfindən ödənilir

241. ƏDV-nin dərəcəsi vergi tutulan əməliyyatın və idxalın dəyərinin neçə faizidir?

- A) vergi tutulan əməliyyatın dəyərinin 10 faizi
- B)) vergi tutulan əməliyyatın və idxalın dəyərinin 18 faizi
- C) vergi tutulan idxalın 0 faizi
- D) vergi tutulan idxalın 15 faizi

242. Hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği necə müəyyənləşdirilir ?

- A) vergi tutulan dövriyyəyə vergi dərəcəsinin tətbiqi ilə hesablanan verginin məbləği kimi
- B)) vergi tutulan dövriyyəyə vergi dərəcəsinin tətbiqi ilə hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasında olan fərq kimi
- C) malların [işlərin və xidmətlərin] alış qiymətləri ilə təqdimetmə qiymətləri arasındakı fərqdən hesablanan məbləği kimi
- D) vergi qanunvericiliyinə müvafiq olaraq əvəzləşdirilməli olan verginin məbləği kimi

243. Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların [iş və xidmətlərin] dəyəri ödənilən gündən gec olmayaraq, malların [iş və xidmətlərin] dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği necə ödənilməlidir?

- A)) aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabı vasitəsilə ödənilməlidir.
- B) aparılmış ödəniş məbləğinə uyğun olaraq bank hesabı vasitəsilə ödənilməlidir.
- C) aparılmış ödəniş məbləğinə uyğun olaraq nağd qaydada ödənilməlidir.
- D) aparılmış ödəniş məbləğinə uyğun olaraq vergi ödəyicisinin depozit hesabı vasitəsilə ödənilməlidir.

244. Əyləncə və yemək xərclərinin, habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin çəkilməsi nəticəsində ödənilmiş ƏDV necə əvəzləşdirilir?

- A) nağdsız ödəmələr olduqda əvəzləşdirilir
- B)) ödənişin formasından asılı olmayaraq əvəzləşdirilmir
- C) ödənişin 50 faizi həcmində əvəzləşdirilir
- D) nağd ödəmələr olduqda əvəzləşdirilir

245. Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir?

- A) yol verilmir
- B)) yol verilir
- C) yalnız əyləncə xərclərinə görə ƏDV-nin əvəzləşdirilməsinə yol verilir
- D) yalnız sosial xarakterli xərclərinə görə ƏDV-nin əvəzləşdirilməsinə yol verilir

246. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi zamanı bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği hansı dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir?

- A)) həmin halların yarandığı hesabat dövrü üzrə
- B) ƏDV üçün elektron vergi elektron vergi hesab-fakturanı verildiyi və ƏDV-nin məbləğini həmin elektron vergi hesab-fakturadüzgün göstərildiyi dövr üzrə
- C) vergi tutulan dövriyyə dəqiqləşdirilmir
- D) mallar, işlər və xidmətlərlə bağlı ödəmə aparılan dövr üzrə

247. Sıfır [0] dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar aparan şəxslər tərəfindən mallar, işlər, xidmətlər alınarkən nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş ƏDV-nin məbləği hansı qaydada əvəzləşdirilir?

- A) 50 faiz əvəzləşdirilir
- B) əvəzləşdirilmir
- C) ümumi qaydada əvəzləşdirilir
- D) 30 faiz əvəzləşdirilir

248. Hansı şəxslərin ƏDV elektron vergi hesab-fakturası nı vermək hüququ vardır ?

- A) ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən fiziki şəxslərin
- B) ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən hüquqi şəxslərin
- C)) ƏDV məqsədləri üçün qeydiyyatdan keçən hüquqi və fiziki şəxslərin
- D) ƏDV qeydiyyatından asılı olmayaraq istənilən şəxslərin

249. Vergi ödəyicisi malın alıcısına [işlərin, xidmətlərin sifarişçisinə] elektron vergi hesab-fakturasını mal göndəriləndən [iş görüldəndən, xidmət göstəriləndən] sonra neçə gündən gec olmayaraq verməyə borcludur?

- A) 3
- B) 7
- C)) 5
- D) 10

250. Qəbzlər, çeklər, müəyyən edilmiş qaydada sifariş edilməyən, çap edilməyən və tərtib edilməyən elektron vergi hesab-fakturaları, nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər ƏDV-nin əvəzləşdirilməsinə əsas verirmi?

- A)) əsas vermir
- B) yalnız nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər əsas verir
- C) əsas verir
- D) yalnız qəbzlər əsas verir

251. Aşağıdakı sənədlərdən hansı ƏDV-nin ödənilmiş məbləğinin əvəzləşdirilməsinə əsas vermir?

- A) gömrük orqanları tərəfindən verilən ƏDV-nin ödənildiyini təsdiq edən idxal sənədləri
- B) qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış ƏDV ödənilməsini təsdiq edən ödəmə sənədi
- C) elektron vergi hesab-fakturası
- D)) qəbz və ya çek

252. Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə neçə gün müddətində vergi orqanına təqdim edilməlidir?

- A)) 30 gün
- B) 15 gün
- C) 7 gün
- D) 2 gün

253. ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün hesabat dövründən sonra hansı müddətdə vergi orqanına təqdim olunur?

- A) hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
- B) hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
- C)) hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
- D) hesabat dövründən sonrakı ayın 25-dən gec olmayaraq

254. Vergi tutulan idxal üzrə ƏDV Vergi Məcəlləsinə və gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumlarının ödənilməsi üçün nəzərdə tutulan qaydada hansı dövlət orqanı tərəfindən hesablanır və alınır?

- A) Vergi orqanları tərəfindən
- B) Bələdiyyələr tərəfindən
- C) Məhkəmə orqanları tərəfindən
- D)) Gömrük orqanları tərəfindən

255. Naxçıvan MR-da tutulan ƏDV hansı büdcəyə ödənilir?

- A)) Naxçıvan MR-nın büdcəsinə
- B) Respublika büdcəsinə
- C) yerli icra hakimiyyətinin büdcədən kənar fonduna
- D) bələdiyyə büdcəsinə

256. Aksiz nədir?

- A) Aksizli malların gəlirdən çıxılmayan xərclərinə aid edilməyən və müəssisənin mənfəətindən ödənilən vergidir
- B) Aksizli malların idxalına görə ödənilən xüsusi rüsumlardır
- C)) Aksizli malların satış qiymətinə daxil edilən vergidir
- D) Aksizli malların maya dəyərinə daxil edilən vergidir

257. Aşağıda göstərilən şəxslərdən hansı aksiz vergisinin ödəyicisi deyildir?

- A) aksizli malları istehsal edən müəssisələr
- B) aksizli malları idxal edən şəxs

- C) aksizli malları istehsal edən fiziki şəxs
- D)) aksizli malların satışı ilə məşğul olan şəxs

258. Aksizin vergitutma obyektinin məqsədləri üçün istehsal binasına aşağıdakılardan hansı daxildir?

- A)) İstehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar
- B) İstehsalın olduğu ərazidə yerləşən anbarlar və ticarət obyektləri
- C) Aksizli malları istehsal edən şəxslərin aksizli malları saxladığı anbarlar
- D) İstehsalın olduğu ərazidən kənarda yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar

259. İdxal olunan minik avtomobilləri, istirahət və ya idman yaxtaları və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr üçün aksiz üzrə vergi tutulan əməliyyatın məbləği nədir?

- A) onların topdansatış bazar qiyməti
- B)) onların mühərrikinin həcmi
- C) idxal olunan malların miqdarı
- D) həmin vasitələrin gömrük dəyəri

260. Aksizli malların idxalı zamanı aksiz tutulan əməliyyatın vaxtı hansı qanunvericilik aktına uyğun olaraq müəyyən edilir?

- A) Vergi Məcəlləsinə
- B) Mülki Məcəlləyə
- C)) Gömrük Məcəlləsinə
- D) Mülki-Prosessual Məcəlləyə

261. Fiziki şəxs fərdi istehlakı üçün neçə litr alkoqollu içkini aksiz vergisi ödənilmədən idxal edə bilər?

- A) 7 litr
- B) 10 litr
- C)) 3 litr
- D) 5 litr

262. Fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkoqollu içki və 600 ədəd siqaret idxal edilərkən aksizdən azadolmalar hansı halda tətbiq edilir?

- A)) gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olduqda
- B) bütün hallarda
- C) fiziki şəxsin istəyi ilə
- D) Nazirlər Kabinetinin sərəncamına əsasən

263. Xammal və materiallar idxal edildikdə, müvafiq sənədlər vergi orqanına verildikdən sonra tutulmuş aksiz məbləği neçə gün ərzində vergi ödəyicisinə qaytarılmalıdır?

- A) 15 gün

- B) 30 gün
- C) 45 gün
- D) 10 gün

264. Aşağıdakı mallardan hansı aksizli mallara aid deyildir?

- A) içməli spirt
- B) neft məhsulları
- C) tütün məmulatları
- D) maya

265. Azərbaycan Respublikasında arağa [vodka], tündləşdirilmiş içkilərə və tündləşdirilmiş içki materiallarına, likyor və likyor məmulatlarına tətbiq olunan aksizin dərəcəsi hansıdır?

- A) hər litrinə 0,5 manat
- B) hər litrinə 0,8 manat
- C) hər dekalitrinə 0,2 manat
- D) hər litrinə 0,08 manat

266. Azərbaycan Respublikasında pivə [alkoqolsuz pivə istisna olmaqla] və pivə tərkibli digər içkilərə tətbiq edilən aksizin dərəcəsi nə qədərdir?

- A) hər litrinə 0,04 manat
- B) hər litrinə 0,08 manat
- C) hər litrinə 0,07 manat
- D) hər litrinə 0,05 manat

267. Azərbaycan Respublikasına idxal olunan minik avtomobilinin mühərrikinin həcmi 2000 kub santimetrədək olduqda hansı aksiz dərəcəsi tətbiq edilir?

- A) Mühərrikin həcmnin hər kub santimetrinə görə 0,15 manat
- B) Mühərrikin həcmnin hər kub santimetrinə görə 0,25 manat
- C) Mühərrikin həcmnin hər kub santimetrinə görə 2,5 manat
- D) Mühərrikin həcmnin hər kub santimetrinə görə 1,15 manat

268. Azərbaycan Respublikasına idxal olunan istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə hansı aksiz dərəcəsi tətbiq edilir?

- A) Mühərrikinin həcmnin hər kub santimetrinə görə 0,15 manat
- B) Mühərrikinin həcmnin hər kub santimetrinə görə 1 manat
- C) Mühərrikinin həcmnin hər kub santimetrinə görə 2,5 manat
- D) Mühərrikinin həcmnin hər kub santimetrinə görə - 1,5 manat

269. Aksizli malların istehsalı zamanı vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın neçəsinədək ödənilməlidir?

- A) hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
- B) hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
- C)) hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
- D) hesabat dövründən sonrakı ayın 3-dən gec olmayaraq

270. Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər nə vaxt büdcəyə ödənilir?

- A) həmin əməliyyatların baş verdiyi aydan sonrakı ayın 20-dən gec olmayaraq
- B)) həmin əməliyyatların aparıldığı vaxt
- C) həmin əməliyyatların aparıldığı vaxtdan sonrakı bir ay müddətində
- D) həmin əməliyyatlar aparıldıqdan sonra bir həftə müddətində

271. Aksiz vergisi üzrə bəyannamə vergi orqanına hansı müddətdə verilməlidir?

- A) hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
- B) hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
- C)) hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
- D) hesabat dövründən sonrakı ayın 3-dən gec olmayaraq

272. Aksizli malları [xammal və materialları] alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs xammal və materialları alarkən ödənilmiş aksizin məbləğini əvəzləşdirmək üçün ərizəni nə vaxt vergi orqanına təqdim etməlidir?

- A)) aksizin ödənilməsinə dair bəyannamə ilə birlikdə
- B) hesabat ayından sonrakı ayın 5-nə kimi
- C) aksizin ödənilməsinə dair bəyannamə təqdim edildikdən sonra 10 gün müddətində
- D) aksizin ödənilməsinə dair bəyannamə təqdim edildikdən sonra 15 gün müddətində

273. Sonradan təkrar ixrac məqsədi ilə idxal olunan mallara aksiz nə vaxt ödənilir?

- A) malların təkrar ixracı zamanı
- B) malların gömrük ərazisində emalı zamanı
- C) malların gömrük ərazisindən çıxması zamanı
- D)) malların idxalı zamanı

274. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən markalanmalı olan aksizli mallar istehsal edən vergi ödəyicisinin istehsal sahəsinin hansı hissəsində nəzarət postları yaradılır?

- A)) giriş və çıxış qapısının yaxınlığında
- B) ancaq çıxış qapısında
- C) yalnız giriş qapısının yaxınlığında
- D) istənilən yerdə

275. İstehsal həcmi üzrə nəzarət-ölçü cihazlarının, xammal, material və hazır məhsul anbarlarının, istehsal sahələrindəki texnoloji avadanlıqların plomblanması hansı şəxslər tərəfindən həyata keçirilir?

- A)) nəzarət postlarının işçiləri tərəfindən istehsalçının nümayəndəsi ilə birlikdə
- B) yalnız nəzarət postlarının işçiləri tərəfindən
- C) istehsalçının özü tərəfindən
- D) istənilən vergi işçisi tərəfindən

276. Plombların vurulması və çıxarılması kim tərəfindən rəsmiləşdirilir?

- A) yalnız nəzarət postunun işçiləri tərəfindən
- B) yalnız istehsalçının nümayəndələri tərəfindən
- C)) nəzarət postunun işçiləri və istehsalçının nümayəndəsinin iştirakı ilə
- D) heç bir halda rəsmiləşdirilmir

277. Hansı halda istehsalçının məsul şəxsləri tərəfindən vergi orqanına məlumat verilməklə və hansı sənəd tərtib edilməklə plomblar açıla bilər?

- A)) nəzarət postlarının işçiləri işə başladığı vaxtda nəzarət postunda olmadıqda müvafiq akt tərtib edilməklə
- B) nəzarət postlarının işçiləri işə başladığı vaxtda nəzarət postunda olub-olmamasından asılı olmayaraq istənilən vaxtda və heç bir sənəd tərtib etmədən
- C) heç bir halda açılmasına yol verilmir
- D) nəzarət postlarının işçiləri işə başladığı vaxtda və istehsalçıların xüsusi qərarı olduğu halda

278. Fiziki şəxslər üçün əmlak vergisi üzrə vergitutma obyektı aşağıdakılardan hansıdır?

- A) yalnız rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri
- B)) rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri
- C) yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq yalnız rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri
- D) qeyri-rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri və rezident fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələri

279. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün əmlak vergisi üzrə vergitutma obyektı aşağıdakılardan hansıdır?

- A)) yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri
- B) müəssisənin balansında olan əsas vəsaitlərin ilin sonuna qalıq dəyəri
- C) müəssisənin balansında olan avtonəqliyyat vasitələrinin orta illik dəyəri
- D) yalnız müəssisənin balansında olan su və hava nəqliyyatı vasitələrinin ilkin dəyəri

280. Birgə fəaliyyət nəticəsində yaradılmış [alınmış] əsas vəsaitlərin dəyəri əmlak vergisinə hansı qaydada cəlb olunur?

- A) bu əsas vəsaitlərin dəyərindən əmlak vergisi tutulmur
- B)) birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir
- C) birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş daha çox paya malik iştirakçı tərəfindən ödənilir
- D) birgə fəaliyyətin iştirakçıları arasında bağlanmış müqaviləyə əsasən mülkiyyətdə daha az paya malik iştirakçı tərəfindən ödənilir

281. Fiziki şəxslər mühərriki olan hava nəqliyyatı vasitəsinə görə əmlak vergisini hansı qaydada və dərəcələrlə ödəyirlər?

- A) mühərrikin 1 kub santimetri üçün 0,2 manat
- B) mühərrikin 1 kub santimetri üçün 0,1 manat
- C)) mühərrikin 1 kub santimetri üçün 0,02 manat
- D) mühərrikin 1 kub santimetri üçün 0,05 manat

282. Büdcə təşkilatları əmlak vergisini hansı faiz dərəcəsi ilə ödəyirlər?

- A) balansında olan əsas vəsaitlərinin orta illik qalıq dəyərinin 1 faizi miqdarında
- B)) əmlak vergisi ödəməkdən azaddırlar
- C) balansında olan əsas vəsaitlərinin ilkin dəyərin 1 faizi miqdarında
- D) balansında olan əsas vəsaitlərinin balans dəyərinin 0,1 faizi miqdarında

283. Dövlət fondları əmlak vergisini hansı faiz dərəcəsi ilə ödəyirlər?

- A) balansında olan əsas vəsaitlərinin orta illik qalıq dəyərinin 1 faizi miqdarında
- B)) əmlak vergisi ödəməkdən azaddırlar
- C) balansında olan əsas vəsaitlərinin ilkin dəyərinin 1 faizi miqdarında
- D) balansında olan əsas vəsaitlərinin balans dəyərinin 0,1 faizi miqdarında

284. Misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları əmlak vergisinə hansı qaydada cəlb edilir?

- A) ümumi qaydada əmlak vergisi tutulur
- B)) əmlak vergisinə cəlb edilmir
- C) 50 faiz güzəşt verilir
- D) hesablanmış əmlak vergisinin 1/4 hissəsi tutulur

285. Məcburi köçkünlərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği nə qədər azaldılır?

- A) 55 manat
- B)) güzəşt nəzərdə tutulmayıb
- C) 30 manat
- D) aylıq gəlirin vergi tutulmayan məbləğinin 10 misli

286. Həlak olmuş döyüşçülərin dul arvadlarının binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği nə qədər azaldılır?

- A)) 30 manat
- B) güzəşt nəzərdə tutulmayıb
- C) 55 manat
- D) aylıq gəlirin vergi tutulmayan məbləğinin 10 misli

287. Pensiyaçıların sahibkarlıq fəaliyyətində istifadə etdikləri binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği nə qədər azaldılır?

- A) 50 manat
- B) 30 manat
- C)) güzəşt nəzərdə tutulmayıb
- D) aylıq gəlirin vergi tutulmayan məbləğinin 10 misli

288. Fiziki şəxslərin mülkiyyətində olan avtonəqliyyat vasitələrinə görə əmlak vergisi hansı qaydada və dərəcələrlə tutulur?

- A)) bu avtonəqliyyat vasitələrinə görə əmlak vergisi tutulmur
- B) bu avtonəqliyyat vasitələrinin mühərrikinin hər kub santimetri üçün 0,02 manat
- C) bu avtonəqliyyat vasitələrinin mühərrikinin hər kub santimetri üçün 0,5 manat
- D) bu avtonəqliyyat vasitələrinin bazar qiymətinin 1 faizi

289. Şəhərlərdə sənişin daşımaq üçün istifadə olunan trolleybuslar və tramvaylara görə əmlak vergisi hansı dərəcə ilə tutulur?

- A)) bu nəqliyyat vasitələrinə görə əmlak vergisi tutulmur
- B) bazar qiymətinin 1 faizi
- C) bazar qiymətinin 0,5 faizi
- D) bu avtonəqliyyat vasitələrinin bazar qiymətinin 0,05 faizi

290. Su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi hansı orqanlar tərəfindən verilən məlumatlar əsasında hesablanır?

- A) daxili işlər orqanları tərəfindən
- B)) onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən
- C) maliyyə və statistika orqanları tərəfindən
- D) ərazi vergi orqanları tərəfindən

291. Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə əmlak vergisi kimdən tutulur?

- A) onların bu nəqliyyat vasitəsində malik olduğu paya uyğun olaraq
- B)) həmin nəqliyyat vasitəsinə öz adına qeydiyyatdan keçirmiş şəxsdən
- C) həmin nəqliyyat vasitəsinə görə əmlak vergisi tutulmur
- D) həmin nəqliyyat vasitəsində daha çox paya malik olan şəxsdən

292. Fiziki şəxslərin əmlak vergisi hansı hissələrlə və nə vaxt ödənilməlidir?

- A) bərabər hissələrlə həmin il iyulun 15-dək və noyabrın 15-dək
- B)) bərabər hissələrlə həmin il avqustun 15-dək və noyabrın 15-dək
- C) bərabər hissələrlə həmin il avqustun 15-dək və oktyabrın 15-dək
- D) istənilən məbləğdə həmin il avqustun 15-dək və noyabrın 1-dək

293. Fiziki şəxslərin əmlak vergisi hansı büdcəyə ödənilir?

- A)) yerli büdcəyə [bələdiyyə büdcəsinə]
- B) dövlət büdcəsinə
- C) büdcədən kənar fondlara
- D) xüsusi fondlara

294. Əvvəlki vergi ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan hüquqi şəxslər əmlak vergisi üzrə cari vergi ödəmələrini hansı qaydada ödəyirlər?

- A)) əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 20 faizi miqdarında
- B) əmlakın əldə edildiyi rübdən sonra hər rübün sonunda həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 25 faizi miqdarında
- C) əmlakın əldə edildiyi rübdən sonra hər rübün birinci ayının 20-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 20 faizi miqdarında
- D) həmin əmlaka görə cari vergi ödəmələri aparılır

295. Əmlak vergisi üzrə cari vergi ödəmələri vaxtında ödənilmədikdə vergi orqanı tərəfindən hansı tədbirlər görülür ?

- A) vergi ödəyicisində operativ vergi nəzarəti tədbirləri həyata keçirilir
- B) vergi ödəyicisində səyyar vergi yoxlaması həyata keçirilir
- C) vergi ödəyicisinə hər bir ötmüş gün üçün 0,05 faiz dərəcəsi ilə faiz hesablanır
- D)) vergi ödəyicisinə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün 0,1 faiz dərəcəsi ilə faiz hesablanır

296. Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən neçə gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir?

- A) 5 gün müddətində

- B) 15 gün müddətində
- C) 10 gün müddətində
- D)) 30 gün müddətində

297. İllik bəyannamələr üzrə əmlak vergisi nə vaxt ödənilir?

- A) həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətdən sonrakı bir ay müddətində
- B)) həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək
- C) həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətdən sonrakı 15 gün müddətində
- D) bəyannamələrin verilməsi üçün müəyyən edilən ilin sonunadək

298. Müəssisə il ərzində fəaliyyət göstərdikdə vergitutma məqsədləri üçün əmlakın orta illik qalıq dəyəri necə müəyyən edilir?

- A) əmlakın hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb dördə bölünür
- B)) əmlakın hesabat ilinin əvvəlinə [əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər] və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür
- C) əmlakın hesabat ilinin əvvəlinə [əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər] və sonuna qalıq dəyəri toplanıb 24-ə bölünür
- D) əmlakın hər rübün əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür, sonra isə alınan məbləğlər toplanır

299. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, vergitutma məqsədləri üçün əmlakın orta illik qalıq dəyəri necə müəyyən edilir?

- A)) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur
- B) ilin əvvəlinə və müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə əmlakın qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aydan ilin sonuna qədər olan ayların sayına vurulur
- C) həmin il müəssisə əmlakından vergi tutulmur
- D) ilin əvvəlinə və müəssisənin ləğv edildiyi tarixə əmlakın qalıq dəyəri toplanaraq 2-yə bölünür

300. Fiziki şəxslər və müəssisələr hansı sənədləri aldıqdan sonra torpaq vergisinin məqsədləri üçün 1 ay ərzində uçota durmalıdırlar?

- A)) torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri
- B) torpaq sahələri barədə yalnız özlərinin mülkiyyət hüquqlarını təsdiq edən sənədləri
- C) torpaq sahələri barədə yalnız özlərinin istifadə hüquqlarını təsdiq edən sənədləri
- D) torpaq sahələri barədə sərəncam vermə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra

